



XALQ QƏZETİ

№ 86 (29058) 21 aprel 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

“Xalq – iqtidar” birliyinin



Azərbaycanda sabitliyin mənbəyi Azərbaycan vətəndaşlarıdır, onların fədakarlığıdır, onların bizə göstərdiyi dəstəkdir. Biz bu dəstəyə arxalanaraq böyük işlər görürük. Bu gün Azərbaycan istənilən sahədə – iqtisadi sahədə, sosial məsələlərin həllində, infrastruktur layihələrinin icrasında liderlik göstərir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan modeli

Bəri başdan qeyd edək ki, həmin nümunə formalaşdırılmayıb, məhz formalaşılıb. Yeni belə bir nümunənin yaradılması qarşıya məqsəd qoyulmayıb. Sadəcə, xalqın öz iqtidarına olan inam və etimadı, iqtidarın isə xalqa, ölkə vətəndaşlarına münasibəti səmimi, insani məzmun kəsb etdiyinə görə belə bir nümunə ortaya gəlib. Yeri gəlmişkən, bir neçə il əvvəl bəzi qəzetlərdə verilmiş “Azərbaycan dünya ölkələrinə nümunə göstərir” adlı yazı sərlövəsinə münasibət bildiren Prezident İlham Əliyev qəti şəkildə etiraz etmişdi ki, biz heç kəsə nümunə göstərmək istəmirik, sadəcə öz üzərimizə düşən, xalqın mənafeyinə cavab verən vəzifələri yerinə yetiririk. Ölkəmizdə yüksək səviyyədə bərqərar olmuş “xalq – iqtidar” birliyi də məhz hərənin öz vəzifəsini layiqincə yerinə yetirməsi prosesinin nəticəsi kimi ərsəyə gəlib.

Bu birlik ölkəmizdə 1993-cü ilin yayından etibarən keçirilmiş seçki və referendumlarda da özünü göstərmiş, dövlətin gündəlik fəaliyyətinin bütün istiqamətlərinin dəstəklənməsində də. Əgər həmin ictimai-siyasi proseslərdə xalq dövlətin mövqeyini dəstəkləyib, ona inam nümayiş etdirib, ölkə vətəndaşlarının bütün problemlərinin həlli zamanı da dövlət öz vətəndaşının yanında olub. Münasibətlər qarşılıqlı səmimi olanda isə indi haqqında söz açdığımız birlik yaranır.

Mən bu yazıda dövlət başçımızın saytının (president.az) “Prezidentə yazırlar” bölməsindən götürdüyüm bəzi müraciətlərdən də istifadə etmək istəyirəm. Məsələn, bir neçə gün əvvəl – aprelin 18-də dövlət başçımızın ünvanına Lerikdən gəlmiş məktubda deyilir: “Cənab Prezident, mən Lerik rayonunun uzunömürlüləri kəndi olan ucqar Barzavu kəndində yaşayıram. Məşhur uzunömürlü – 168 il yaşamış Şirəli Müslümovun qızıyam.

Bu ilin əvvəlində imzaladığınız sosialyönümlü sərəncam və fərmanlar respublikanın 10 milyon əhalisinin böyük bir qisminə şamil olunur. Bu sənədlərdə əksini tapan məsələlərin icrası mənim özüme və ailəmin hər bir üzvünə müsbət təsirini göstərməkdədir.

Cənab Prezident, bütün bunlara görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə və çox hörmətli Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm. Sizə və ailə üzvlərinizə atam Şirəli Müslümov qədər ömür sürməyi arzu edirəm.

Hörmətlə,
Qənberova Həlimə Şirəli qızı”.

Yaxud, həmin gün Ağdamın Məhrizli kəndindən gələn məktubda deyilir: “Mən Xocalıdan məcburi köçkünəm və şəhid ailəsinin üzvüyəm. Son illər müstəqil Azərbaycanın qazandığı uğurlar hər bir azərbaycanlı kimi məni də sevindirir. Biz ailəlikcə öz dövlətimizlə fəxr edirik. Uzun müddətdir ki, doğma yurduvumuzdan ayrı düşsək də inamımızı itirmir, Xocalıya qayıtmaq

arzusu və ümidi ilə yaşayırıq.

Hazırda Ağdamın Məhrizli kəndində məskunlaşmışıq. Düşmənin ağır artilleriya atəşi nəticəsində yaşadığımız bina qəzalı vəziyyətə düşmüşdü. Sizin 2018-ci il 5 noyabr tarixli sərəncamınıza əsasən, ayrılmış vəsait hesabına Ağdamda qəzalı vəziyyətdə olan evlər bərpa olunur və yeni evlər tikilir.

Cənab Prezident, Sizə

sonsuz təşəkkürümüzü bildiririk. Sizin siyasətiniz nəticəsində Azərbaycan bütün dünyada tanınır. Azərbaycanın peykliyi göylərdə uçur. Bu xoşbəxtliyin təməlini qoyan, bu xalqın adını, soyunu dünyada, imzasını imzalar içində tanıdan ulu öndərimiz Heydər Əliyevə Allahdan rəhmət diləyirik.

Hörmət və ehtiramla:
Mirzəliyev Emil Cəmil oğlu, Ağdam rayonu, Məhrizli kəndi”.

Aprelin 19-da Astaradan gəlmiş məktuba nəzər salaq: “Hörmətli Prezident. Ölkəmizin bütün regionlarında olduğu kimi, Astara rayonunda da infrastrukturun müasir standartlar səviyyəsində qurulması üçün verdiyiniz sərəncamlar Azərbaycan Respublikasının ümumi inkişafına bir töhfədir.

Rayonumuzun ucqar dağ kəndlərinin elektrik enerjisi ilə

təchizatı barədə bu yaxınlarda imzaladığınız sərəncam da bu qəbildendir. Bu, həm də onu göstərir ki, Siz heç kimi diqqətdən kənarda qoymursunuz.

Möhtərəm Prezident, xalq gördüyünə dəyər verir. Sizin işləriniz göz qabağındadır. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə: Sultanov Sədayət Hidayət oğlu, Astara rayonu, Ojakəran kəndi”.

təmin edilib, beynəlxalq mövqələrimiz daha da möhkəmləndirilib.

Ekspertlər yazırlar ki, dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçid, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev daim onunla təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir.

(ardı 3-cü səhifədə)



Son bir ilin ən mühüm layihələri ölkəmizin nüfuzunu daha da artırıb

Şübhəsiz ki, bu dayarlandırmalarda Azərbaycanın sosial-iqtisadi sahələrinin inkişafını sürətləndirən bir sıra önəmli layihələr mühüm rol oynayır. Həmin layihələrin sırasında “Azerspace 2” peykinin orbitə buraxılması mühüm tarixi hadisəyə çevrilib.

Xatırladaq ki, bu, müstəqil Azərbaycanın “Azerspace 1” telekommunikasiya və “Azersky” müşahidə peyklərindən sonra orbitə çıxan sayca 3-cü peyki olmaqla bərabər, həm də ölkəmizin beynəlxalq səviyyədə təqdir edilən uğur göstəricisidir. Bu uğur isə bir daha təsdiqləyir ki, son 16 il ərzində ölkəmizdə kosmik sənayenin yara- dılmasına, telekommunikasiya peyklərinin

orbitə çıxarılmasına, ümumi intellektual potensialın inkişafına xüsusi diqqət və qayğı göstərilir.

Yeri gəlmişkən, “Azerspace 2” peyki ABŞ-ın “Space Systems/Loral” şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300” peyk platforması əsasında istehsal olunub. Bu peykin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək. Peyk halo orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “Intelsat” şirkətinə satılıb. Burada diqqətçəkən məqam, həm də odur ki, dəyəri 190 milyon dollar olan “Azerspace 2” peykinin respublika iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi proqnozlaşdırılıb.

Prezident İlham Əliyevin 3-cü peykimizin orbitə göndərilməsi münasibətilə xalqa ünvanladığı təbrikdə söylədiyi kimi, bu uğurla ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığı aradan götürüb. Eyni zamanda, qısa bir müddət ərzində dünyanın kosmik klubunun üzvünə çevrilən Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edib, respublikamız

dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyib və bu, hazırda da davam edir.

Ötən ilin ən yaddaqalan hadisələrindən biri də 2018-ci il mayın 14-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin işə salınması olub. Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükəşirmə imkanı illik 15



Prezident İlham Əliyevin rəhbərliyi ilə son bir il ərzində sosial-iqtisadi sahələrdə əldə edilən uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirilib. Ötən il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Hesabatda respublikamız 2017-ci ilə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yeri yüksəlib, dünyanın bir çox ölkələrini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqə tutub. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətliklik 2019” hesabatında isə Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki ilə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutub. Bu forumun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünya ölkələri içərisində 30-cu yeri tutub.

miyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Burada Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü tikilib. Bu liman Asiya-Avropa xəttində logistik xidmətin mühüm hissəsini təşkil edir. Onun “Bir qurşaq, Bir yol” proqramının reallaşmasında vacib rol oynayacağı haqqında yüksək səviyyədə fikirlər səslənir.

Ötən il nəhəng transmilli Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində “Şahdəniz-2” və TANAP layihələri uğurla reallaşmış. Xatırladaq ki, TANAP-la Türkiyəyə bu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard

kubmetr, 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı nəql ediləcək. Boru kəməri cari ilin birinci yarısında TAP qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır. İndiyədək TANAP layihəsinə 5,7 milyard dollar xərclənib.

Geosiyasi əhəmiyyətli çox böyük olan TANAP daha geniş bir proqramın – Cənub Qaz Dəhlizinin tərkib hissələrindən biridir. Həmin Dəhlizin rəsmi açılış mərasimi ötən il mayın 29-da Səngəçal terminalında olub və o gün Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sistemində vurulub.

(ardı 2-ci səhifədə)



» 4

YANĞIN
Eyni mövzuya
fərqli yanaşma



» 4

“Azərpoçt” MMC
problemlə kredit
sahiblərinə
iki formada
kompensasiya
verəcək



» 5

İnformasiya
inqilabı və
yeni kosmoloji
cəmiyyətə keçid



» 7

Kinoda
əbədləşən ömür

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 177

“Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1431-VQD nömrəli Qanununun təbii və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun təbii barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan

Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 452 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 7, maddə 951, № 12, maddə 1653; 2015, № 5, maddə 615; 2016, № 10, maddə 1727; 2017, № 4, maddə 621, № 9, maddə 1759, № 11, maddə 2149; 2018, № 4, maddə 824, № 5, maddə 1131) ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

Bakı şəhəri, 17 aprel 2019-cu il

- 10-cu hissə ləğv edilsin;
- 13.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“13.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmuş malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilmədən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olur.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 178

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun təbii və bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 278 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında

“Azərbaycan Respublikasında icbari tibbi sığortanın təbii təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 5.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublika-

sının Nazirlər Kabineti **QƏRAR ALIR:** 1. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun təbii və bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 5 dekabr tarixli 278 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1342) aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmununda 3-cü hissə əlavə edilsin:

“3. Bu Qərarla dəyişikliklər

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti

Bakı şəhəri, 18 aprel 2019-cu il

orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.”.

1.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları”nın 3-cü hissəsində “Səhiyyə Nazirliyinin tabeliyində olan” sözləri “Səhiyyə Nazirliyi vasitəsilə” sözləri ilə əvəz edilsin.

2. Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 179

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabın təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1345-VQD nömrəli Qanununun təbii və “Dövlət

rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun təbii edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 395 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 noyabr tarixli 462 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1950; 2017, № 6, maddə 1240, № 11, maddələr 2167, 2171) ilə təsdiq edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunu həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının Azərbaycan Respublikasının

Bakı şəhəri, 18 aprel 2019-cu il

Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabın təqdim edilməsi Qaydaları”nın 1.2-ci bəndi aşağıdakı redaksiya verilsin:

“1.2. Bu Qaydalar “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilən xidmətlərə və hüquqi hərəkətlərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil edilən xidmətlərə və hüquqi hərəkətlərə görə, habelə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumlarına şamil edilmir.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 180

“Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun təbii və “İpoteka haqqında” Azərbaycan

Respublikası Qanununun təbii edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 iyun tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 dekabr tarixli 379 nömrəli Fərmanının 1.1.2-ci yarım bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 547; 2015, № 8, maddə 974, № 11, maddə 1417; 2016, № 4, maddə 795, № 5, maddə 955, № 6, maddə 1192, № 9, maddə 1582, № 11, maddə 1938, № 12, maddə

Bakı şəhəri, 18 aprel 2019-cu il

2239; 2017, № 3, maddələr 473, 509, № 9, maddələr 1731, 1764; 2018, № 2, maddə 348, № 5, maddə 1117, № 6, maddələr 1359, 1361, № 9, maddələr 1911, 1931, № 11, maddə 2457; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 fevral tarixli 33 nömrəli Qərarı) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na aşağıdakı məzmununda 17.3-cü bənd əlavə edilsin:

17.3.	İpoteka Kağızının Elektron Sistemi
-------	------------------------------------

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 181

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumlarından toplanan və həmin orqan hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1345-VQD

nömrəli Qanununun təbii və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun təbii edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 395 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:** 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlərə (hüquqi hərəkətlərə)

Bakı şəhəri, 18 aprel 2019-cu il

göre “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən dövlət rüsumlarından toplanan və həmin orqan hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarla dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 182

Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların dövlət ehtiyacları üçün alan orqanın müəyyən edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun təbii və əlaqədar əlavə tədbirlər barədə” 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən və “Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 11 dekabr tarixli 786 nömrəli Sərəncamının 2.1-ci

bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRAR ALIR:** 1. Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi altına düşən torpaqların özgeninkləşdirilməsi ilə əlaqədar həmin torpaq sahələrin dövlət ehtiyacları üçün alan orqan “Azərbaycan Dəmir Yolları” Qapalı Şəhmdar Cəmiyyəti müəyyən edilsin. 2. “Azərbaycan Dəmir Yolları” Qapalı Şəhmdar Cəmiyyəti bu Qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət

ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin. 3. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinə həvalə edilsin.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

(əvvəli 1-ci səhifədə)

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunan təbii qazı Türkiyəyə və həmin ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır.

Azərbaycanın uğurlu layihələrindən biri olan Dövlət Neft Şirkətinin “Star” neft emalı zavodu da ötən il istifadəyə verilib.

Müəssisənin açılışı 2018-ci il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə reallaşmış. SOCAR-ın 6,3 milyard dollar investisiyası hesabına tikilən “Star” zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub. Cari ildən etibarən tam gücü ilə işləyəcək müəssisədə ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton nafta, 1,6 milyon ton teyyarə

keçirilən layihələr respublikanın ümumi inkişafını sürətləndirir.

Ötən il ərzində ölkənin avtomobil yollarının tikintisinə və saxlanılmasına 1,7 milyard manat vəsait yönəldilib, 2 min kilometrdən çox avtomobil yolu salınıb, 25 yolötürücüsü, 32 körpü və 4 tunel inşa edilib. Ümumilikdə isə 2004-cü ildən indiyədək 20 min kilometr yaxın avtomobil yolu istifadəyə verilib. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarında yol infrastrukturunun keyfiyyətinə görə, Azərbaycan dünyada 34-cü yerdə qərarlaşıb.

Əhalinin rahatlığı ilə bərabər, istifadəyə verilən yol və körpülər bölgələrdə sahibkarlığın və turizmin inkişafını sürətləndirərək, iqtisadi canlanmaya zəmin yaradıb.



Son bir ilin ən mühüm layihələri ölkəmizin nüfuzunu daha da artırıb

yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qazı (LPG), neft koksu və kükürd istehsal ediləcək, 10 milyon ton xam neft emal olunacaq.

2018-ci il iyulun 18-də isə Prezident İlham Əliyev və İtaliya Prezidenti Sergio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer”in polipropilen zavodu istifadəyə verilib. Müəssisədə homopolimer, zərbəyə davamlı so-polimer, statistik so-polimer polipropilen məhsulları istehsal olunur.

Mütəxəssislərin hesablamalarına görə, Azərbaycanın neft-kimya sənayesində dövlət-özel sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkət olan “SOCAR Polymer”in fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz artıracaq.

Yollar Azərbaycandan keçir...

Ölkənin nəqliyyat infrastrukturunun genişləndirilməsi və müasirləşdirilməsi dövlət başçısının apardığı iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Bununla bağlı görülmüş işlər, heyəta

Ötən il Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt-Astara-İran İslam Respublikası avtomobil yolunun Astaraya qədər olan hissəsinin tikintisinin tamamlanması da əhəmiyyətli hadisə kimi yadda qalıb.

Yeri gəlmişkən, hesabat dövründə Azərbaycanın dəmir yollarının yenilənməsi də davam etdirilib. Bu müddətdə 220 kilometrlik əsaslı təmir işləri aparılıb, o cümlədən, Bakı-Böyük-Kəşik dəmir yolu xəttində 82,6 kilometr baş yol əsaslı təmiri başa çatdırılıb, xaricdən 56 müxtəlif təyinatlı lokomotiv alınaraq ölkəyə gətirilib.

Dövlət başçısının müvafiq tapşırığına uyğun olaraq, regionlarda turizmin inkişafına xidmət edəcək Ləki-Qəbələ dəmir yolu layihəsinin birinci mərhələsində artıq 14 kilometrden çox yol çəkilib və hazırda işlər davam etdirilir.

İslahatlar davam edir...

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hazırda davam etdirilən islahatların əsas hədəfi respublikada mövcud olan nöqsanları aradan qaldırmaq,

vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaq, daha güclü, qüdrətli dövlət qurmaqdır.

Ölkə rəhbəri son çıxışlarında islahatların bundan sonra da davam etdirilməsi zəruriliyinə toxunub. Bildirib ki, Azərbaycan daha güclü ölməlidir. Ölkə qarşısında duran vəzifələrdən biri də iqtisadi gücü artırmaqdır və bu istiqamətdə işlər aparılır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində işlər görülür. Biznes mühitinin yaxşılaşdırılması ilə bağlı müsbət nəticələr var. Dünya Bankının son “Doing Business” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 25-ci yərə layiq görülüb: “Biz bunu nəyin hesabına əldə etmişik? Ancaq islahatlar hesabına. İslahatlar davam etdiriləcək. Bu

islahatlar nəticə verir. Biz islahat naminə islahat aparmırıq. Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.

Bəli, respublikada iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiyası, qeyri-neft sektorunda rəqabətqabiliyyətli, eyni zamanda, ixracıyönlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks islahatlar barədə sözlügedən “Doing Business 2019” təhiliinə görə Azərbaycan hazırda dünyada 10 ən islahatçı ölkə sırasındadır.

Bütün əldə edilən bu və ya digər uğurlar isə Azərbaycanda mənəvi ab-havanın yaxşılaşmasını, dövlətə, onun rəhbərinə etimadın daha da artmasını şərtləndirir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb

AZƏRTAC-ın sədrliyi və Vyetnamın VNA agentliyinin ev sahibliyi ilə Hanoyda keçirilən Asiya və Sakit Okean Informasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclasının növbəti sessiyaları keçirilib.



Təşkilatın baş katibi Vüqar Seyidov görülmüş işlər və toplantının gündəliyi barədə məlumat verib. Sonra çıxış edən OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclasda müzakirə edilən mövzulardan danışaraq hazırda xəbər agentlikləri qarşısında ciddi çağırışların dayandığını qeyd edib. “Günümüzün ən aktual məsələsi isə feyk xəbərlərdir ki, informasiya agentlikləri üçün daha çox çətinliklər yara da bilər. Amma gündəlik işimizdə əsaslandığımız jurnalistika ənənələri yalan və çaşdırıcı xəbərlərin qarşısında bir siperdir. OANA-da birləşən xəbər agentliklərinin hamısı çoxillik, hətta bir əsrə yaxın tarixə malik olan media qurumlarıdır. Ona görə də OANA haqiqətən ən etibarlı xəbər istehsalçılarının komandasıdır. Feyk xəbərlərin dövrən etdiyi bir zamanda bu, bizim ən böyük üstünlüyümüz və ən böyük dəyərimizdir”, - deyərək OANA-nın prezidenti bildirib.

Aslan Aslanov OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə diqqət çəkərək sədr olaraq AZƏRTAC-ın bu məqsədlə hazırladığı və Tehran iclasından müzakirə olunan təkliflərin zərurətəndən yaranmış olduğunu qeyd edib. “Bu zərurətlər nədir? Bunlar OANA-nın Nizamnaməsinin daha da təkmilləşdirilməsi, artıq 7 yaşına qədəm qoyan, daha köhnə texnologiyalara əsaslanan veb-saytın yenilənməsi, qabaqclı üzv agentliklərinin təcrübəsindən yararlanmaq kimi təşəbbüslərdir. Ona görə də həm indi, həm də gələcəkdə bu istiqamətdə istənilən təşəbbüsləri ümumi maraqların adına dəstəkləməyə hazırıq”. Sonra baş katib Vüqar Seyidov İcraiyyə Komitəsinin işçi qrupu tərəfindən hazırlanan və təşkilatın Nizamnaməsinə daxil edilməsi üçün irəli sürülən təklifləri səsləndirib. Sənədə dəyişikliklər və əlavələr əsasən üzvlüyə qəbul qaydaları ilə

bağlıdır. Təkliflər Komitə üzvləri tərəfindən razılıqla qəbul edilib və səsə qoyulması üçün bu ilin noyabrında Seulda keçiriləcək Baş Assambleyaya çıxarılmasına tövsiyə olunub. İclasda Koreya Respublikasının Yonhap və Vyetnamın VNA agentliklərinin nümayəndələri feyk xəbərlərə mübarizə, onların müəyyən edilməsi yolları ilə bağlı məruzələrə çıxış ediblər.

Sonra OANA Mükəmməllik Mükafatı qalibinin müəyyən edilməsi üçün İcraiyyə Komitəsi üzvləri arasında keçirilən səsvermənin nəticələri açıqlanıb. Agentliklər müsabiqədə iştirak etmək üçün öz məhsullarını və layihələrini təqdim ediblər. Birinci yeri eyni sayda səs qazanan Sinxua və VNA agentlikləri tutub. İkinci yerdə TASS, üçüncü yerdə isə AZƏRTAC (Uşaq Bilik Portalı) qərarlaşıb.

Müsabiqədə ümumilikdə 12 agentlik öz layihəsi ilə iştirak edib. Sonra Koreya Respublikasının Yonhap agentliyinin OANA-nın 17-ci Baş Assambleyasının Seulda keçirilməsi ilə bağlı görülmüş işlər barədə məlumatı təqdim edilib. Bolqarıstanın BTA agentliyinin rəsmisi isə bu ilin iyununda Sofiyada keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresinin təşkilatı məsələlərindən danışdı.

İclasın bağlanış mərasimində çıxış edən Aslan Aslanov Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın sədri olaraq AZƏRTAC-ın BTA və Yonhap agentliklərinə təşkilatı işlərdə kömək göstərdiyini və sədrlik başa çatanaqəd bu istiqamətdə sayılırları əsirgəməyəcəyini vurğulayıb. İclasın işində fəal iştiraklarına görə o, İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürünü bildirdi. Bununla da OANA İcraiyyə Komitəsinin Hanoyda keçirilən 44-cü iclası başa çatdı.

AZƏRTAC

“Xalq – iqtidar” birliyinin Azərbaycan modeli

(əvvəli 1-ci səhifədə)

Fevralın ilk günlerinde Dağlıq Şirvanın bir neçə rayonunda baş vermiş zəlzələdən dərhal sonra Şamaxı və Ağsu rayonlarına səfər edən dövlət başçımızın həmin addımı təkcə təbii fəlakətlə üzleşmiş rayonlarda deyil, ölkənin hər yerində yüksək qiymətləndirilmişdi. Prezidentin zərərcəkmiş insanların yanında olmasının yüksək qiymətləndirən **Şamaxı sakini Sübura Həsənova jurnalistlərə verdiyi müsahibədə deyib:** “Prezidentimizin sakinlərlə görüşündə “Azərbaycan dövləti, Azərbaycan hakimiyyəti həmişə sizin aranızdadır” – deməsi hamı kimi mənəm də qəlbimdə itfah hissi doğurdu. Hiss etdik ki, tək deyilik. Dövlətimiz, Prezidentimiz hamı xoş, həm də dar günümüzdə bizimlə bir yerdədir”.

Zəlzələdə dağılmış evi cəmi bir ay müddətində yüksək keyfiyyətlə tikilib təhvil verilməsindən ürəkdolusu danışan Saray nəne sevincini bu cür ifadə edib: “Prezidentin xanımı ilə birlikdə bizim təzə evə gəlməsi həyatımın ən xoşbəxt, sevinci anıdır. Onun tapşırığı ilə bu gözəl bir bir ayın içində tikildi. Bunu sevimli Prezidentimizin Qadınlar bayramı münasibətilə mənə hədiyyəsi kimi qəbul etdim”.

Kütləvi informasiya vasitələrində oxuyuruq: “Bakının Nizami rayonundakı “Diqlas” ticarət mərkəzində baş vermiş yanğından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə müşavirənin keçirilməsi, məsələ ilə əlaqədar komissiyaın yaradılması, yanğın nəticəsində zərərcəkmiş sahibkarlara maddi yardımın göstərilməsi “İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir” – fikrini təsdiq edir”.

Dövlət başçımızın bu qəbildən olan addımları heç kəsən nəzərdən yayınmır. Məsələn, “Facebook” dostumuz, həmkarımız, **Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Esmira İsmaylova yazır:** “Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşdə çıxış etdiyi tribunanı tərk edərək zəlin içərisinə, gəzməyə cətinlik çəkən şəhid anasının yanına gətməsi, onun əlindən və ağ saçlarından öpməsi milyonlarla insanın yaddaşına birdəfəlik yazıldı. Prezident həmin addımı ilə bu ölkədə kimin daha böyük ehtirama layiq olduğunu bir daha göstərdi”.

Daha bir dostumuz, **Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov öz “feysbuk” hesabında yazır:** “2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andimçə mərasimində çıxış edən Prezident İlham Əliyev yeni islahatların

aparılacağıının anonsunu vermişdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

Bu gün artıq Azərbaycanda islahatların yeni bir dalğasının başladığını hər yerdə, hər addımda hiss edirik. Prezident islahatlarla bağlı vədinə əməl edir və cəmiyyətdə bu islahatların müsbət nəticələrinə böyük ümid və inam var. Bəzi marginal qüvvələri, radikal ünsürləri nəzərə almasaq, vətəndaşlarımız Prezident İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək qiymətləndirir və dəstəkləyir. Bunu Fransanın “Opinion Way” şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusu da sübut edir. Sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib”.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, professor Əli Həsənov “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” adlı məqaləsində qeyd edir ki, cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən



başlayaraq, nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara sۆykənən daxili və xarici siyasəti, seçqıqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” – ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı. Elə bu səbəbdən 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamli qələbə qazanıb:

“Cənab İlham Əliyev prezidentliyi dövründə ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparıb. Onun müvafiq

fərman və sərəncamı ilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi təsis edilib, dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistemdə birləşdirən “ASAN xidmət” mərkəzləri yaradılıb. **Bu mərkəzlərə 2013–2018-ci illər ərzində 24 milyona yaxın müraciət daxil olmuş, xidmətlərin əhali arasında bəyənilmə əmsalı 100 faizə yaxınlaşıb.** Dünyada Azərbaycanın brendi kimi tanınmış “ASAN xidmət” modeli artıq başqa ölkələrdə də tətbiq edilir. Prezident İlham Əliyev 2018-ci ilin avqustunda

əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çəvik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”ni (DOST) yaradıb”.

Təbii ki, bütün bunlar xalqın həyat səviyyəsinin yaxşılaşdırılması üçün, ölkə vətəndaşının daha da firavan yaşamasının təmin edilməsi üçün atılan addımlardır. Son nəticədə isə həmin addımlar “xalq – iqtidar” birliyinin möhkəmlənməsini təmin edir.

*İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”*

Ədəbiyyat və mədəniyyətimizin hamisi

Bunlardan başqa, dövlət başçısı indiyədək bir sıra şair və yazıçıları mənzillə təmin edib, onlara mülkiyyət və s. məsələlərdə qayğısını əsirgəməyib. Bədii əsərlərin çapına, təbliğinə şərait yaradıb. Klassiklərin sovet dövründə kiritilən əlifbası ilə dərc olunan əsərləri yenidən latın əlifbası ilə işıq üzünə gətirib. Müntəzəm olaraq kitab sərgiləri keçirilib. Şübhəsiz ki, bütün bunlar ədəbiyyatın yeni intibahı üçün geniş imkanlar açıb.

Ulu öndər Heydər Əliyevin mədəniyyət siyasəti də son 16 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu sahə ilə bağlı qəbul olunan dövlət proqramları mədəniyyətin inkişafını şərtləndirib. Demək olar ki, bütün mədəniyyət obyektləri təmir edilib, yeniləri istifadəyə verilib. Mədəniyyətimizin dünyaya inteqrasiyası istiqamətində mühüm layihələr gerçəkləşdirilib. Hələ 10 il bundan əvvəl Bakının “İslam mədəniyyətinin paytaxtı” elan olunması, baş şəhərimizin ənənəvi mədəniyyətlərarası dialoq və humanitar forumlara evsahibliyi etməsi kimi çoxsaylı tədbirlər zəngin milli-mənəvi dəyərlərimizin beynəlxalq aləmdə tanınmasında önəmli rol oynayıb.

Yeri gəlmişkən, ötən illər ərzində mədəniyyətimizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva müstəsna xidmətlər göstərüb. Fond tərəfindən muğam sənətimizin inkişafı, mədəniyyətimizin dünyada tanınması, milli-mənəvi dəyərlərimizin təbliği yönündə çoxsaylı tədbirlər keçirilib.



Dövlətimizin başçısı cənab İlham Əliyev son 16 ildə klassik və müasir ədəbiyyatımızın inkişafına, yazıçı və şairlərimizin yubileylərinin təşkilinə, ədəbiyyatımızın beynəlxalq miqyasda təbliğinə böyük önəm verib. Möhtərəm Prezident tərəfindən indiyədək Nizami Gəncəvi, Məhsəti Gəncəvi, M.F.Əxundov, Xursəddin Natəvan, M.Ə.Sabir, Hüseyn Cavid, Rəsul Rza, İlyas Əfəndiyev, Almas Yıldırm, Mikayıl Müşfiq və digər görkəmli şəxsiyyətlərin yubileylərinin keçirilməsi barədə müvafiq sərəncamlar imzalanıb. Bir sıra yaşlı şair və yazıçı ömürlük Prezident təqaüdü ilə təmin olunub. Gənclərin isə yaradıcılıq imkanlarının üzə çıxması məqsədilə onlara birillik təqaüdlər verilib və 10 ildən çoxdur ki, bu, davam edir.

Paytaxtda Muğam Mərkəzi, müasir memarlıq üslubunda inşa edilən Xalqa Muzeyi fəaliyyətə başlayıb.

UNESCO-nun iqamətgahında “Dədə Qorqud” dastanının 1500 illiyinə həsr olunan möhtəşəm tədbir, Brüsseldə “Dədə Qorqud” abidəsinin açılış mərasimi, Fransa sənətinin muzeyində 20 Azərbaycan rəssamının 70-dən çox əsərinin nümayişi, Paris və Strasburqda Nizami Gəncəvinin 870 illik yubileyi ilə bağlı konsert və sərgilərin reallaşdırılması, Romada mütəfəkkir şair Nizami Gəncəvinin abidəsinin ucaldırılması Azərbaycan ədəbiyyatının, mədəniyyətinin layiqli təbliğinə çevrilib.

Bir məsələni də xüsusi qeyd etməyi zəruri bilərəm. Sözügedən dövrdə bir sıra görkəmli şəxsiyyətin, o cümlədən Tiflisdə Mirzə Şafi Vəzəh, Mirzə Fətəli Axundzadə, Həsən bəy Ağayev və Fətəli xan Xoyskinin qəbirüstü abidələri yenidən düzəldilib. Cavad xanın qəbri üzərində məqbərə ucaldırılıb. Bununla yanaşı, müqəddəs ocaqlarımız –

Mərdəkənda 16-cı əsrə aid “Pir Həsən” ziyarətgahı, Binada “Möhsün Səlim”, Buzovnadada “Cümə” məscidləri, Bakıda “Müqəddəs Məryəmin miladi” kilsəsi əsaslı təmir olunub.

Azərbaycanın digər tarixi abidələri, maddi mədəniyyət ocaqları da yüksək keyfiyyətlə bərpa və təmir olunub. Dövlət başçısının sərəncamı ilə Keşikçidağ, Yanardağ, Xınalıq, Ataşgah tarixi-mədəni qoruq kimi elan olunub. Qobustan qorğunun yeni inzibati binasının və müasir texnologiya ilə təchiz edilmiş ekspozisiyasının açılışı reallaşıb. “Qala” Dövlət Qoruğunun bazasında “Qala” Etnoqrafik Muşay Kompleksi yaradılıb.

Azərbaycanda muğam sənəti yeni inkişaf mərhələsinə daxil olub. Mehriban xanım Əliyevanın təşəbbüsü, Prezident İlham Əliyevin sərəncamı ilə 2005-ci ilin avqustunda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulub, 2008-ci il dekabrın 27-də isə modern memarlıq üslubunda ucaldırılan Beynəlxalq Muğam Mərkəzinin açılış mərasimi keçirilib.

– Yarım əsrə yaxındır ki, bu parkın yaxınlığında yaşayırıam. Neftçilər parkı illərdir, mənim üçün doğma məkanə çevrilib. Onun müxtəlif illərdə vəziyyəti indi də mənim gözümdən ötürülməyib. Boş zamanlarımda istirahət etmək, gəzmək üçün gəldiyim Neftçilər parkının vəziyyəti son dövrlərdə qənaətbəxş deyildi. Sakinlərin, eləcə də uşaqların burada istirahəti üçün şərait yox idi. Bura tamamilə unudulmuşdu. Sakinlər həmişə arzulayırdılar ki, park yenidən bərpa edilsin, daha müasir və gözəl olsun. Çox sevindirəm ki, dövlət proqramı çərçivəsində Neftçilər parkı əvvəlkindən də gözəl və müasir parka çevrildi. Cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yenidən qurulmuş Neftçilər parkı ilə tanışlığı da bu sahənin dövlətin fəaliyyətində mühüm yer tutduğunu göstərir. Elə bununla bağlı Qaraçuxur qəsəbəsinin sakini olan əmək veteranı Firudin İbrahimov öz təəssürlərini qəzetimizlə bölüşdü:

attraksionların quraşdırılması əhalinin ürsəyicidir. Parkda imdana həvəsi olan uşaqlarımız da unudulmayıb, onlar üçün uşaq idman və futbol meydançaları salınıb, trenajorlar quraşdırılıb. “Veteranlar guşəsi” təşkil edilib. Artıq bundan sonra bura bizim kimi veteranların sevimli məkanına çevriləcək. Vətənin bütövlüyü uğrunda şəhid olmuş Milli Qəhrəman Cavanşir Rəhimovun parkda bütövlüyün bərpası isə xüsusi əlqışalayıcıdır. Axi bu cür oğulların tanılmasını gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində mühüm rol oynayır. Daha nə istəyirik?! Bizim kimi ömrünün çox hissəsini əməyə sərf etmiş veteranlar üçün parkda yaradılmış şərait və buradakı səliqə-sahman, təmiz hava nəyə desən dəyər. Artıq bundan sonra biz sakinlər daha həvəslə parka gəlib istirahət edə biləcəyik.

Söhbətlaşdı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

Neftçilər parkı müasir istirahət və əyləncə mərkəzinə çevrilib



Gözəlliyinə və şərinə nəğmələr qoşulan Bakı istər qədimliyi, istərsə də müasirliyi ilə şəhər sakinlərinin və əcnəbilərin gözəllərini oxşayır. İldən-ilə simasını dəyişən, daha da gözəlləşən paytaxtımız həm də parkları, bağları ilə tanınır və sevilir. İndi şəhərin elə rayonu olmaz ki, orada əhalinin istirahəti üçün nəzərdə tutulmuş parklar olmasın.

Təsədüfi deyil ki, şəhərimizdə bərpaə ehtiyacı olan parkların yenidən abadlaşdırılması, orada istirahət üçün hər cür şəraitin yaradılması “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yenidən qurulmuş Neftçilər parkı ilə tanışlığı da bu sahənin dövlətin fəaliyyətində mühüm yer tutduğunu göstərir. Elə bununla bağlı Qaraçuxur qəsəbəsinin sakini olan əmək veteranı Firudin İbrahimov öz təəssürlərini qəzetimizlə bölüşdü:

Son dövrdə ölkə başçısının bir-birinin ardınca imzaladığı fərman və sərəncamlar xalq tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Respublikamızda maliyyə imkanlarının genişlənməsi, iqtisadi inkişaf tempirlərinin artması digər sahələr kimi, əhalinin xarici valyutada olan borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Dövlət başçısının insan amilinə verdiyi yüksək dəyər problemləri kreditlərin yatağına narahatlığa, məhkəmə çəkişmələrinə birləşməsi son qoydu.

Milli Məclisin deputatı, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Cingiz Qənizadə Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemləri kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının dünyada analoquca olmadığına dedi. Bildirdi ki, son illər ölkəmizdə problemləri kreditlərlə bağlı məsələ gündəmdə idi. Xarici valyuta ilə götürülmüş kreditlər uzun illər idi ki, əhalini ciddi narahat edirdi. Təxminən 800 min insan bu problemə qarşılaşmışdı:

“Ümid edirdim ki, cənab Prezident problemləri kreditlərin həlli istiqamətində mütləq qətiyyətli addım atacaq. Çünki dövlətimizin başçısının həyata keçirdiyi siyasi kursun əsası insan amili təşkil edir. Digər tərəfdən, cəmiyyətimizin bəlasına çevrilən problemli kreditlər məsələsi yalnız maddi deyil, həm də mənəvi bir problemə çevrilib, insanların həyatında, məişətdə ciddi çətinliklər yaratmışdır. Bütün bunlar bu il fevralın 28-də Prezident İlham Əliyevin problemləri kreditlərlə bağlı imzaladığı fərmanla öz həllini tapdı. Bu fərmanın imzalanmasından sonra məhkəmədə olan 300 minə yaxın işin icraatına xitam verildi. Ölkənin sosial həyatı üçün olduqca mühüm əhəmiyyət kəsb edən, 800 mindən artıq insanın problemləri kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək



humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi”.

Ç.Qənizadə dedi ki, 2015-ci ildə mənatın devalvasiyası vətəndaşları banklara bağlı böyük problemlə üz-üzə qoymuşdu. Bu müddət ərzində yüz minlərlə vətəndaş məhkəmə çəkişmələri ilə üzleşmişdi. Problem ildən-ilə dərinləşir, narazılıqlar artırdı. Səbəb aydın idi: “Vətəndaş götürdüyü kredit məbləğindən bir neçə dəfə artıq maliyyə yükü altına düşmüşdü. Cənab Prezidentin bu məsələ ilə əlaqədar imzaladığı fərmanında isə vətəndaşların üzərinə yığılmış bu yükün tam aradan qaldırılması öz əksini tapdı. Məlum fərmandan bildirilir ki, 2012-ci il fevralın 1-dən 2015-ci il yanvarın 21-dək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik ödəniləcək. 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən ödəniləcək. Bu fərman qüvvəyə minəndən sonra problemləri kreditlərlə bağlı bütün məhkəmə işlərinə xitam verəcəyi, güzəştlər tətbiq ediləcəyi şübhəsiz idi. Çünki dövlət başçısının imzaladığı fərmandan məhkəmədə olan işlərin geri çağırılması ilə bağlı müddəa da yer alırdı. **Fərmanın 6.2 maddəsində qeyd edilir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturalaşdırılmasına nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsinə və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən**

tədbirlər görsünlər.

8.10 maddəsində isə məhkəmədə olan işlərin geri çağırılmasına aydınlıq gətirilib: “Məhkəmədə olan işlərin geri çağırılması dedikdə, vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraatda xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur”.

Ç.Qənizadə bu məsələnin artıq öz həllini tapdığını bildirdi. Dedi ki, məhkəmələrdə problemləri kreditlərlə bağlı yüz minlərlə işə baxılıb, çoxlu sayda insan həttə həbs cəzası almışdı. Bu məsələ ilə bağlı Ali Məhkəmədə keçirilən müşavirədə mən də iştirak edirdim. Müşavirədə də qeyd edildi ki, bu sanədin icrası ilə əlaqədar bütün lazımi tədbirlər görüldü. Artıq bu problem aradan qaldırıldı və qeyd etdiyim kimi, 300 minə yaxın işin icraatına xitam verildi. Göründüyü kimi, cənab Prezidentin imzaladığı fərmandan irəli gələn tələblər yüksək səviyyədə yerinə yetirildi. Məndə olan məlumata görə, 2018-ci ildə Ali Məhkəmənin Mülki Kollegiyasında kredit müqaviləsi və bank əmanəti, bank hesabı müqaviləsi üzrə 3107 qərar qəbul edilib”.

Ç.Qənizadə dedi ki, problemləri kreditlərlə bağlı icraatına xitam verilməsi işlər hazırda məhkəmələrdə olan, baxılıb qurtarmış və icraya yönəldilmiş işlərdir: “Hesab edirəm ki, məhkəmələr bu məsələlərin dayandırılmasında tamamilə düzgün qərar qəbul edə bilər. Məhkəmənin bitməsi hələ icraya yönəldilmək demək deyil. Çünki hər bir vətəndaşın digər məhkəmə instansiyalarına şikayət etmək hüququ var. Cənab Prezidentin məlum fərmanı bütün bu narahatlığa birləşməsi son qoydu”.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

İnsanların həyatının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi strategiyanın əsasını təşkil edir



□ **Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət ölkəmizin inkişafına, xalqımızın əmin-amanlıq şəraitində yaşamasına tam təminat verir. Bu siyasətin əsas məqsədi insanların rifah halının yaxşılaşdırılması, onlara göstərilən qayğının daha da artırılması və həyat səviyyəsinin yüksəldilməsidir. Təbii ki, bütün bunların hamısı iqtisadi bazanın yaradılması sayəsində mümkün ola bilər. Ona görə də bu gün Azərbaycanda Prezident İlham Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi altında genişmiqyaslı iqtisadi islahatlar həyata keçirilir.**

Bu fikirlər aprelin 20-də Şəki şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahədə uğurla reallaşdırılan islahatlara, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlərə həsr olunmuş "Uğurlu sosial siyasətin yeni hədəfləri" mövzusunda regional müşavirədə səsləndirilib.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun, Milli Məclisin deputatlarının, YAP Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ rayon təşkilatlarının fəalları, Şəki ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla yad edilib.

Sonra Baş nazirinin müavini və qonaqlar Heydər Əliyev Mərkəzində yarıdan şəraitlə yaxından tanış olublar.

Müşavirəni Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov

açaraq, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi islahatlardan danışib. Bildirilib ki, İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin təhlili dövlətimizin başçısının sosial məsələlərin həllinə həmişə xüsusi diqqət göstərdiyini təsdiqləyir. Hakimiyyətə gəldiyi ilk günlərdə dövlətimizin başçısı ölkə daxilində aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayanacağı və əhalinin yaşayış səviyyəsinin artırılmasının onun əsas hədəfləri sırasında olacağını elan etmişdi. Ötən dövr göstərdi ki, Prezident İlham Əliyev öz prioritetlərinə, verdiyi vədlərə sadıqdır.

Elxan Usubov qeyd edib ki, dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafına diqqət və qayğısı sayəsində son illər ölkənin digər bölgələri kimi, Şəki şəhəri də yeni inkişaf mərhələsinə yaşayır. Şəhərdə kompleks yenidənqurma işləri görülür, yeni istehsal sahələri yaradılır, sosial obyektlər istifadəyə verilir, infrastruktur yaxşılaşdırılır. Diqqətə çatdırılıb ki, son illərdə Şəkidə 41 məktəb,

18 uşaq bağçası, 6 səhiyyə və 11 mədəniyyət müəssisəsi tikilib və ya əsaslı təmir olunub. Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilib, yaşayış məntəqələrinin 86 faizi qazlaşdırılıb, yüksək keyfiyyətli yeni yollar çəkilib. "ASAN Həyat" kompleksinin açılması isə sakinlər üçün ən böyük hədiyyə olub.

Müşavirədə çıxış edən Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan bəhs edib. Bildirib ki, bir il bundan əvvəl xalqımız növbəti dəfə İlham Əliyevi yenidən prezident seçdi. Xalq tərəfindən belə bir seçimin edilməsi vətəndaşların ulu öndər Heydər Əliyevin siyasətinə hörmətinin, inamının ifadəsi olmaqla yanaşı, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı yolunda əldə etdiyi nailiyyətlərinə, uğurlarına verilən qiymətdir.

Əli Əhmədov deyib: "2018-ci ildə keçirilən seçkilərdən bir il sonrakı müddətdə çox əhəmiyyətli, həyatımızın bütün sahələrini əhatə edən dəyişikliklər baş verib. Bu dəyişikliklər arasında diqqəti xüsusi cəlb edən məsələ vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması ilə əlaqədar çox əhəmiyyətli və genişmiqyaslı strategiyanın reallaşmasıdır. Prezident seçkilərindən sonra İlham Əliyevin imzaladığı ilk fərman da məhz vətəndaşlarımızın sosial rifah

halının yaxşılaşdırılması ilə əlaqədar olub. Ötən bir ildə həyata keçirilən çoxmiqyaslı tədbirlər çərçivəsində sosialyönümlü, sosial strategiyanın həyata keçirilməsi ilə bağlı Prezident tərəfindən çox vacib sənədlər imzalanıb. Nəticə etibarilə Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmağa başlanıb".

Baş nazirinin müavini qeyd edib ki, Prezidentin imzaladığı sərəncamlarla Azərbaycanda minimum əməkhaqqı 38 faiz artırılaraq, 130 manatdan 180 manata qaldırılıb. Beləliklə, Azərbaycanda təxminən 600 mindən çox insanın yaşayış səviyyəsində, aldığı əməkhaqlarında ciddi artım baş verib. Eyni zamanda, minimum pensiyaların 116 manatdan 160 manata çatdırılması nəticəsində yenə də təxminən 600 mindən çox insanın pensiyasında əhəmiyyətli artım baş verib ki, bu da onların rifahının yaxşılaşmasına kömək göstərəcək.

Müşavirədə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, YAP Siyasi Şurasının üzvü, deputat, akademik Yaqub Mahmudov, YAP Balakan rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Azad Balayev və YAP Zaqatala rayon təşkilatının sədri Həbib Qurbanov mövzu ilə bağlı çıxış edib, həyata keçirilən uğurlu sosial siyasət haqqında danışılar.

AZƏRTAC

Seçenov Universitetinin Bakı filialında "Açıq qapı" günü keçirilib



□ **Aprelin 20-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Birinci MDTU, Seçenov Universiteti) Bakı filialında "Açıq qapı" günü keçirilib.**

Tədbirdə Rusiya ali məktəbinin Bakı filialının rektoru, professor Əziz Əliyev, İ.M.Seçenov adına Birinci MDTU-nun

təhsil xidmətlərinin ixracı şöbəsinin rəisi Nikita Sokolov, abituriyentlər və onların valideynləri iştirak ediblər. Qonaqlara filialda tədris

prosesi barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, burada tədris İ.M.Seçenov adına Birinci MDTU-nun aparıcı professor və müəllimləri tərəfindən Moskva Universitetinin tədris planları və proqramları əsasında həyata keçirilir. Filialda təhsil müddəti altı ildir. Buranı bitirənlər verilən diplom, eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nostrifikasiya edilir. Filialın klinik bazaları və tələbələr üçün laboratoriyalar, xarici klinikalar haqqında məlumat verilib.

Abituriyentlər və onların valideynləri filialda sənəd qəbulu və qəbul imtahanlarının keçirilməsi qaydaları ilə tanış ediliblər.

AZƏRTAC

Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib

□ **Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov aprelin 20-də Quba Rayon Polis Şöbəsinə qəbul keçirib.**

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzen,

Xızı şəhər və rayonlarından müraciət edən 15 vətəndaşı qəbul edən Vilayət Eyvazov onların polisin fəaliyyəti

ilə bağlı müraciətlərini dinləyib, problemlərinin qanunvericiliyə uyğun və operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerində həllini tapıb.

AZƏRTAC

"Azərpoçt" MMC problemlı kredit sahiblərinə iki formada kompensasiya verəcək

□ **Problemlı kreditinə 500 manatdan aşağı kompensasiya düşən vətəndaşlar aprelin 22-dən etibarən "Azərpoçt"un respublika üzrə bütün şöbələrinə yaxınlaşıb, şəxsiyyət vəsiqəsini və onun surətini təqdim etməklə pullarını nəğd şəkildə ala biləcəklər.**

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, mayın 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmiş poçt şöbələrindən məbləğlərini qeyri-nəğd formada, yəni kart vasitəsilə alıb, nəğdləşdirə biləcəklər.

Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları (BOKT) və bağlanan bankların problemlı kredit sahibləri "Azərpoçt" MMC-yə müraciət etməlidirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt" MMC-nin icra edəcəyi əməliyyat ilkin mərhələdə 120 min 994 nəfərə şamil olunaçaq. 44 min 158 nəfər kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt"un kartları vasitəsilə, 76 min 836 nəfər isə məbləğ 500 manatdan aşağı olduğu üçün nəğd şəkildə əldə edəcəklər. Problemlı kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt" MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb.

Bütün məlumatlar palatanın hazırladığı <http://www.pk.fimsa.az> portalında yerləşdirilib. Bağlanan banklar və BOKT-ların problemlı kredit sahibləri isə məlumatları, eyni zaman-



da, "Azərpoçt" MMC-nin rəsmi internet sahifəsində "Problemlı kreditinizə düşən kompensasiya haqqında məlumat" bölməsindən də ala bilərlər. Bu layihədə BOKT-ların, eləcə də ləğv prosesində olan bankların müştərisi olan fiziki şəxslərə 500 manatadək məbləğdə kompensasiyaların verilməsi "Azərpoçt" MMC-nin pulköçürmələri xidməti vasitəsilə ödəniləcək. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.

Eyni zamanda, PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunaçaq. Plastik kartlar vasitəsilə ödənişlər vətəndaşların qeydiyyat ünvanları üzrə poçt şöbələrinə plastik kartların sahiblərinə göndərilməsi ilə baş tutacaq. Vətəndaş

"Azərpoçt" MMC-nin rəsmi saytı vasitəsilə məlumatları qeyd edərkən həmin şöbə göstərilir və vətəndaş orada göstərilən poçt şöbəsinə yaxınlaşıb zəruri sənədlərə imza atır.

Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Müştərilər nəinki "Azərpoçt"un bankomatlarında və POS-terminalları təchiz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda, "Millikart" MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan nəğdləşdirə əməliyyatı həyata keçirə biləcəklər. "Millikart" MMC-nin şəbəkəsinə daxil olan ATM-lər ASB ("Azərbaycan Sənaye Bankı"), "Access-Bank", "Bank Melli İran", "Bank of Baku", "Express-Bank", "Gunay Bank", "NaxçıvanBank", "Unibank"ə məxsusdur.

Problemlı kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibse, ödəniş zamanı tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə bilər. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həlli olunması "Azərpoçt"un səlahiyyətində deyil. Problemlı kreditlərin fiziki şəxslərə qaytarılması işində "Azərpoçt" MMC sadəcə icraçı tərəf kimi çıxış edir. Qeyd edək ki, "Azərpoçt" MMC tərəfindən problemlı kreditlərin ödənilməsi ilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.

AZƏRTAC

□ **Diqlas ticarət mərkəzi və ...Notr-Dam kilsəsi. Bu iki obyektı yanaşı yazmaq və hansısa paralellər aparmaq bir qədər təəccüblüdür. Elə deyilmi? Biri ticarət obyektidir, digəri səkkiz əsrlik abidə. Lakin bu iki obyektı birləşdirən ümumi məqam var: Diqlas ticarət mərkəzi də, Notr-Dam kilsəsi də alovun qurbanı oldu. Obyektlərin maddi və bəşəri dəyəri arasında nəhəng fərq olmasına rağmen alov hər ikisini də ağışuna aldı. Amma hər iki alov hadisəsinə Azərbaycanda və Fransada sərgilənən fərqli davranış və münasibətlər bəzi həqiqətləri ortaya çıxarmağa imkan verdi.**

Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" əsərinə yenidən marağın artdığı bildirilir. Kitab evləri belə bir marağın artmasını aprelin 15-də 856 illik Notr-Dam kilsəsində baş vermiş güclü yanğın hadisəsi ilə əlaqələndirilir. İnsanları böyük fransız yazıçının məşhur kilsə barədə yazdığı maraqlandırır və oxucular küll olmuş və alovun məhv etmədiyi dəyərli kilsə və tarixi əşyalar barədə ətraflı məlumat almaq istəyirlər. Acınacaqlıdır, yanğın hadisəsi kilsəyə marağı daha da artırdı, amma ən acınacaqlısı kilsənin sanki 21-ci əsrdə deyil, erkən orta əsrlərdə olduğu kimi yandırma barədə deyilənlərdir. Fransanın "Le Parisien" qəzeti yanğının kilsənin şpilindən (binanın başında uzun mil) başladığını, bu zaman ilk yanğın siqnalının işə düşdüyünü, lakin buna əhəmiyyət verilmədiyini, yanğınsöndürənlərin hadisə yerinə 23 dəqiqə sonra çağırıldığını yazır. Dövlətin məsul xidmət orqanları yanğın hadisəsinə münasibəti ciddi şəkildə tənqid olunmaqla yanaşı, dünya əhəmiyyətli tarixi abidənin zəif mühafizə edilməsi ciddi müzakirələrə səbəb oldu.

Diqqət edək: 500-dən çox xilasetmə qrupu mübarizə aparmış və yanğın təxminən doqquz saata söndürülmüşdü. Fransa daxili işlər nazirinin müavini Laurent Nunez daha sonra demişdi ki, orqanlar arasında razılaşdırılmış fəaliyyət nəticəsində alovun daha da yayılmasının qarşısı alındı. Lakin ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, bir çox sosial şəbəkə istifadəçisi yanğın havadan söndürülmədikləri üçün xilasetmə qruplarını tənqid etmişdilər.

Xatırlayırsınız? Diqlas ticarət mərkəzi yananda nə qədər helikopter cəlb olunmuşdu? Ay sağ olun, 2 ədəd helikopter heç bir tarixi əhəmiyyət daşımayan obyektin havadan söndürülməsinə cəlb olunmuşdu və Xəzər dənizindən suyu götürüb yanğının əhatə dairəsinin

YANĞIN

Eyni mövzuya fərqli yanaşma



genişlənməsinin qarşısının alınması da əhəmiyyətli rol oynamışdı. Halbuki Notr-Dam kilsəsi Sena çayından təqribən 30-50 metr aralıda yerləşir. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri, güclü sənaye dövləti, dünyanın moda mərkəzi və başqa statusları olan Fransanın məsul şəxsləri bu cür yanğınlarla təyyarə və helikopterlərdən istifadə edilmədiyini açıqlayırlar. Onlar helikopter və təyyarələrin texniki baxımdan belə şəraitə uyğunlaşdırılmadığını bildirirlər. Katolik fransızların da məsul şəxslərin bu sözlərindən sonra dua etməkdən savayı yolları qalmadı.

Əlbəttə, fransızlar böyük tarixi əhəmiyyəti olan abidənin belə aqibətlə üzləşməsinə üzülmüş, hökuməti yersiz tənqid atəşinə tutmaqdan çəkinmişdilər. Çünki yanmış bina bütün fransızların ortaq mirasıdır

və belə faciələrdə həmrəylik nümayiş etdirməyin vacib olduğunu yaxşı anlaşırlar. Baxmayaraq ki, dövlətin yanğın zamanı və yanğından sonra fəaliyyəti böyük suallar doğurur, buna rağmen fransızlar birlik nümayiş etdirərək kilsənin yenidən əvvəlki görkəminə qayıtmasının əhəmiyyətli olduğunu bildirirlər. Bunun üçün varlı fransızlar milyonlarla dollar yardım ayıracaqlarını bildirdilər, dünyanın hər

Təbii ki, yanğın hər yerdə baş verə bilər, heç bir ölkə bu fəlakətdən sığortalanmayıb. İstər kilsə, istərsə varlı ölkə olsun, alov hər yerdə dəhşətli gücünü göstərir, müasir yanğınsöndürmə texnologiyalarına asan təslim olmur. Bununla belə, Fransada Tarixi Abidələrin Qorunması Assosiasiyasının vitse-prezidenti Jül-yen Lakaz Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində məyusluqla bildirir ki, kilsənin indi, texnologiyalar əsrində və təhlükəsizliyin təmin olunmasında əldə olunmuş son nailiyyətlər fonunda alovla təslim olması ağıla işgirmir. J.Lakaz aktual sual da verir: kilsənin müdafiəsi üçün kifayət qədər vəsait ayrılıbmıdır? Əlbəttə, yanğın hər yerdə baş verə bilər, ancaq J.Lakaz hesab edir ki, səkkiz əsr ərzində tarixi kateklizmləri arxada qoymuş Notr-Dam kilsəsinin belə yandırması insanı sarsdır. Fransalı mütəxəssis kədarla vurğulayır ki, belə köməksizlik sanki XXI əsrdə deyil, orta əsrlərdə baş verib. J.Lakaz Fransada hər il kilsə dağıldığını bildirir, bunu kilsələrin saxlanması bəhəli olması ilə əlaqələndirir və əsas səbəbi insanların kilsələrə gəlmədiklərində görür. O deyir ki, ölkəsində tarixi irslə bağlı mənzəvi sevdindirici deyil. Gənc müstəqil Azərbaycanda isə maddi-mənəvi irsə göstərilən dərin hörmət dünyada nümunə kimi qəbul edilir. Heydər Əliyev Fondunun nəinki Azərbaycanda, hətta Avropanın bir sıra ölkələrində tarixi əhəmiyyət daşıyan kilsə və obyektlərin bərpasında və təmirində iştirakı hamıya məlumdur.

Daha bir mühüm məqama toxunmaqda da zərurət var. Diqlas ticarət mərkəzinin sığortalanmamasına və kommersiya obyektı olmasına baxmayaraq, Azərbaycan dövləti yanğından maddi ziyan görmüş vətəndaşlarını darda qoymadı, zəruri addımlar atdı. Öhdəliyi olmadığı halda, kompensasiya verdi, sahibkarların müxtəlif obyektlərdə güzəştli şərtlərlə fəaliyyət göstərmələrini imkan yaratdı. Viktor Hüqo deyirdi ki, "Bizim əməllərimiz bizi göylərə qaldıra və dərin uçuruma ata bilər. Biz əməllərimizin övdədləriniq". Diqlas hadisəsində hamı radikal müxəlifətin kimin "övladı" olduğunu yaxşı gördü.

"Xalq qəzeti"

Tofiq BAKIXANOV:

Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində görkəmli bəstəkar, Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli professor Tofiq Bakıxanovun “Naxçıvan tərənələri” adlı kitabının təqdimatı keçirilib. Fakültənin dekani, sənətsünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova bəstəkarın yaradıcılığının çoxşaxəli və məhsuldar olduğunu, eyni zamanda, universitetdə ustad dərsləri keçdiyini də qeyd edib. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsinin zəngin yaradıcılığından, sənətinə göstərilən yüksək dövlət qayğısından danışıb.

Ertəsi günü Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının üzvləri və Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələri ilə professor Tofiq Bakıxanovun görüşü və ustad dərsi keçirilib. Kollecin direktoru, Naxçıvanın Əməkdar mədəniyyət işçisi Günay Əliyeva deyib ki, görkəmli bəstəkar Tofiq Bakıxanov dəfələrlə bu qədim diyarda olub. O, bir sıra fəxri adları ilə bərabər “Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi” adını da şərəflə daşıyır. Müxtəlif janrlarda əsərlər yazan Tofiq Bakıxanovun əsas yaradıcılıq meyarı istedad və bacarıq, zəhmət və iradə, yorulmaq bilmədən çalışmaqdır.

Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, muxtar respublikanın Əməkdar incəsənət xadimi Yaşar Xəlilov çıxış edərək bildirib ki, Tofiq Bakıxanovun yaradıcılığı musiqisəvərlər tərəfindən yüksək dəyərləndirilir.

Tofiq Bakıxanov özü isə Naxçıvanda musiqi mədəniyyətinə göstərilən böyük

qayğıdan danışıb. Qeyd edib ki, yaradıcılığının bir hissəsini qədim Naxçıvana həsr edib. Hər dəfə bu diyara gələndə möhtəşəm yeniliklərlə rastlaşır ki, bu da onu yeni əsərlər yaratmağa sövq edir.

Kollekdə keçirilən ustad dərslində bəstəkar bildirib ki, musiqiçi olmaq istəyənlər hər bir insan təcürbə verdişlərini inkişaf etdirməli, fərdi xüsusiyyətlərdən yaradıcılıqla istifadə etməlidir. Bəstəkar müəllim və tələbələrini suallarını cavablandırır.

Həmin gün bəstəkar Tofiq Bakıxanov Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində şəhərdə fəaliyyət göstərən uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri ilə də görüşüb və ustad dərsi keçib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Leyla Əlimərdanova Tofiq Bakıxanovun həyat və yaradıcılığına nəzər salıb, onun Azərbaycan bəstəkarlıq məktəbində böyük xidmətləri olduğunu qeyd edib.

Əcəmi yurdundan xoş təəssüratlarla qayıtdım



Tofiq Bakıxanov çıxışında Naxçıvanda musiqinin inkişafına göstərilən böyük qayğıdan danışıb, Azərbaycan musiqisinin qədim və zəngin ənənələrindən söhbət açıb. Naxçıvan torpağının yetirmələri olan bəstəkarlar Ərtoğrul Cavid, Məmməd Nəsirbəyov, Ramiz Mirişli, Nəriman Məmmədov, Rəşid Məmmədov haqqında xatirələrini bölüşüb.

Naxçıvan səfərindən sonra təəssüratlarını qəzetimizlə bölüşən bəstəkar xatırladı ki, onun muxtar respublikaya istənilən səfəri maraqlı və uğurlu keçir.

– Öncə bütün naxçıvanlıları muxtar respublikanın 95 illik yubileyi münasibətilə təbrik edirəm. Naxçıvan mənim sevimli şəhərimdir. Bu qədim diyarda dəfələrlə olmuşam və bu gün də Naxçıvana getməkdə çox məmnunam. Naxçıvan hər görüşdə gözümdə daha gözəl görünür. Buranın havası, suyu,

təbiəti məni yeni yaradıcılıq uğurlarına ruhlandırır. Digər tərəfdən, Naxçıvanda yaradılan qayda-qanun məni xüsusilə sevindirir.


Aprelin 10-dan 13-dək davam edən səfərimin ilk görüşü muxtar respublika Ali Məclisinin sədri Vəlif Talbovla oldu. Vəlif müəllim tək mənim deyil, Azərbaycanın bütün qocaman sənətkarlarının yaradıcılığına daim hörmət, diqqət və ehtiramla yanaşır. Onunla söhbətimizdə öyrəndim ki, bu ilin oktyabrında muxtar respublikada Hüseyn Cavid yadigarı Ərtoğrul Cavidin 100 illiyi təntənəli şəkildə qeyd ediləcək. Məmnun oldum.

Bundan başqa, cənab Vəlif Talbov mənim xoş ovqatlı məhnlərimdən ibarət “Batabat dağlarında” adlı məcmuənin Naxçıvanda nəşr olunması təşəbbüsü ilə çıxış etdi və muxtar respublikanın Mədəniyyət Nazirliyi bu işə başladı. Xatırladım ki, həmin

kitabın adı Azərbaycan Yazıçılar Birliyi Naxçıvan bölməsinin sədri Asim Yadigarın eyni adlı məhmunundan götürülüb. Hörmətli nazir Nətvəvan xanım Qədimovaya təkcə bu məcmuəyə görə deyil, ümumiyyətlə, mənim yaradıcılığım daim diqqətlə yanaşdığına görə təşəkkür edərək, minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən, mənim Bakıda nəşrə hazırlanan “Arpaçay” məhmununda da Naxçıvan mövzusu qabarıq şəkildə özünü göstərir. Bu məhmunu akademik İsa Həbibbəylinin sözlərinə yazmışam.

O ki qaldı məni Naxçıvana bağlayan səbəbə, deməliyəm ki, bu, ilk növbədə, yüksək səviyyəli insanlarla, dostlarımla əlaqədardır. Məni ilk dəfə bu gözəl diyarla tanış edən, yaradıcılığım Naxçıvan mövzusunı gətirməyimdə böyük rolu olan insan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vəlif Talbov olub. Digər tərəfdən, istər akademiklər, istərsə də şair və yazıçılar, bəstəkarlar olsun, hamısı mənə və yaradıcılığım yüksək dəyər verirlər. Onu da deyim ki, mən mərkəzi mətbuatda tez-tez yazırla çıxış edirəm. Naxçıvan mənim üçün mənəvi dayaq olub. Hər yerdə deyirəm, 89 yaşım var və əgər Naxçıvana bağlı xatirələrim olmasaydı, bəlkə də, heç belə uzun ömür sürə bilməzdim.

Səfər zamanı Naxçıvanda təqdimatı keçirilən kitab bu il anadan olmasının 100 illiyini qeyd etməyə hazırlaşdığımız böyük ədib Hüseyn Cavidin nakam oğlu, Bakıda doğulub, Naxçıvanda dün-



yasını dəyişmiş bəstəkar Ərtoğrul Cavidin əziz xatirəsinə həsr olunub. Üzeyir bəy Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının xəttilə “Mütərcim” nəşriyyatında işıq üzü görən məcmuənin redaktorları Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov və sənətsünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədovadır.

Kitabda toplanmış musiqi əsərləri bilavasitə Naxçıvanda doğulub böyümüş şairlərin, onların bu qədim diyara olan sevgi, məhəbbət və rəğbətlerini özündə əks etdirən sözlərinə yazılıb. Eləcə də, həmin şairlərin həyatı və yaradıcılığı haqqında da yığcam məlumat verilir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Azərbaycan ictimaiyyəti ölkəmizə qara yaxanları yaxşı tanıyır

Azərbaycanın son illərdə qazandığı sosial-iqtisadi uğurların, ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların istər xarici antiəzərbaycan qüvvələrdə, istərsə də daxildəki “5-ci kolon”da qıcıq yaratması təzə məsələ deyil və Azərbaycan zaman-zaman bu problemə qarşılaşmalı olur.



Məhərrəm ZÜLFÜQARLI,
tarix üzrə fəlsəfə doktoru

Bir sıra xarici QHT-lər, bəzi beynəlxalq təşkilatlar ölkələrə və məsələlərə ikili standartlarla yanaşaraq çox zaman qeyri-obyektiv, həqiqətdən uzaq addımlar atır, bununda da özlərinə sərf etməyən ölkələr, eləcə də onların milli liderləri haqqında adekvat olmayan rəylər formalaşdırmağa çalışırlar. Bəzən bizim xaricdə yaşayan soydaşlarımız və daxildəki opponentlərimiz də onların toruna düşür, doğma vətənlərinə şər-böhənlər yağdırmağa başlayırlar.

Bu qüvvələr Azərbaycanı uğurlarına ləkə yaxmaq, onu nüfuzdan salmaq üçün zaman-zaman, xüsusilə böyük tədbirlər ərəfində çirkin kampaniyalar təşkil edirlər. Onların sifarişlərini yerinə yetirən “Trensparency International”, “Amnesty International”, OCCRP və digər bu kimi qurumlar ölkəmiz, dövlət başçısı və onun ailə üzvləri haqqında yalan, böhənlər, dezinformasiya xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq qıpq obyektlə çevirməyə, ölkə daxilində “5-ci kolon” vasitəsilə ictimai narazılıq formalaşdırmağa cəhd göstərilir.

Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlətə çevrilməsindən, habelə

qarşıdan gələn dövrdə Azərbaycan bir sıra mühüm tədbirlərə evsahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanacağından, Azərbaycanla Al arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağından, ölkəmizin Qoşulmama Hərəkatına sədrlik edəcəyindən ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə, onun rəhbərliyinə qarşı növbəti qarayaxma kampaniyası həyata keçirəcəyi ehtimal olunur. Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə də bu fikrimizi bir daha sübut edir.

Ancaq bu cəhdlər tamamilə əbəsdir. Azərbaycan ictimaiyyəti, ekspertlər xarici antiəzərbaycan və daxildəki “5-ci kolon”un bu cəhdlərinin arxasında hansı maraqların durduğunu yaxşı bilir. Buna görə də bu cür kampaniyalarla Azərbaycana təzyiq göstərmək, onu öz yolundan döndərmək mümkün olmayıb və olmayacaqdır. Azərbaycan ictimaiyyəti bu qüvvələrin bütün iddialarına qarşı cavab verəcəkdir.

Heç bir qüvvə dövlətimizi yolundan döndərmək iqtidarında deyil



Son illər müstəqil Azərbaycanın iqtisadi gücü durmadan artır, əhalinin maddi rifahı daim yaxşılaşır. Ölkəmiz bəyənəlxalq arendada, istərsə də xaricdə Azərbaycanın parlaq uğurlarından narahat olan bir sıra qüvvələr var. Onlar son vaxtlar xüsusilə fəalllaşıblar.

Lakin həmin bədnam ünsürlərin bütün səyləri əbəsdir. Çünki ölkə əhalisinin böyük əksəriyyəti, o cümlədən ziyalılar, vətəndaş cəmiyyətinin fəalları Prezident İlham Əliyevin xalqımızın parlaq gələcəyinə xidmət edən müdrik siyasətini birnəməli olaraq dəstəkləyirlər. Qocaman neftçi-alim, texnika üzrə fəlsəfə doktoru Baba Əhmədli bu barədə söz açıdı:

– Prezident İlham Əliyevin liderliyi ilə son 16 ildə ölkəmizin uğurları göz qabağındadır. Reallıq budur ki, Azərbaycan xalqı dövlət başçısına dərin inam və rəğbət bəsləyir.

Azərbaycanın uğurları işğalçı Ermənistanı, erməni lobbisini, xaricdəki antiəzərbaycan qüvvələri ciddi narahat edir. Həmin qüvvələr xalqımızın imicinə ləkə yaxmaq, dövlətimizi nüfuzdan salmaq üçün çirkin kampaniyalar təşkil edirlər.

Son zamanlar bəzi antinimili ünsürlər müxtəlif platformalarda çıxış edərək

Azərbaycan ilə Avropa İttifaqı arasında barəsində danışıqlar aparılan saziş layihəsi ilə bağlı əsassız fikirlər irəli sürürlər. Lakin bu şantaj və qarayaxmalar tamamilə əbəsdir. Heç bir qüvvə müstəqil Azərbaycan dövlətini öz yolundan döndərmək gücündə deyil.

Əminəm ki, düşmənlərimizin arzusu yenə də ürəklərində qalacaq! Belə ki, Azərbaycan dövləti kifayət qədər güclüdür. Heç bir qüvvə ölkəmizdə xalq-iqtidar birliyini sarsıda bilməz.

Hesab edirəm ki, Azərbaycan vətəndaşı bu gün siyasi cəhətdən qız yektindir. O, xalqımızda, dövlətçiliyimizə atılan böhənlərin haradan və hansı məqsədlə atıldığını fərqindədir. Xalqımız heç vaxt düşmənin bəd niyyət və felinə uymaz!

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Üçüncü minilliyi ilk addımlarından cəmiyyət edən informasiya inqilabı insan cəmiyyətinin inkişafında tamamilə yeni səhifə açmaqdadır. **İnformasiya-kommunikasiya texnologiyaları getdikcə ictimai həyatın bütün sferalarına daxil olur və iqtisadi, siyasi, təhlükəsizlik, sosial, mədəniyyət, elm, təhsil və s. sahələrə daha fəal təsir göstərir. Bu xüsusiyyətlər idarəçilikdən də yan keçməmişdir.**

Çağdaş dünyanın qarşılaşdığı global “informasiya partlayışı” və “ictimaiyyətlə əlaqələr” (İƏ) adlandırılan ictimai diplomatiyanın sürətli inkişafı beynəlxalq münasibətlər sahəsində də ciddi müzakirələr doğurmuşdur. Bununla informasiya inqilabı fenomeninin global aspektləri və nəticələri – ümumdünya informasiya cəmiyyətinin (ÜİC) yaranması və İƏ texnologiyalarının beynəlxalq əlaqələrdə kütləvi surətdə tətbiqi məsələsi də aktuallaşmışdır.

ABŞ müntəxəssislərinin geniş yayılmış proqnozlarına görə, 2020-ci ildə bu ölkədə postindustrial cəmiyyətdən informasiya cəmiyyətinə keçid baş verməlidir. Bu isə öz növbəsində kosmoloji cəmiyyətə keçid üçün hazırlıq mərhələsidir. Bu o deməkdir ki, XXI əsrdə beynəlxalq münasibətlərdə, diplomatiyada ön plana hərbi-siyasi məsələlər, silahlı münaqişələr deyil, xarici ticarət, maliyyə, ekologiya və informasiya mübadiləsi problemləri çıxacaq. Əbəsdəyil ki, bir çox nəzəriyyəçi XXI əsrə təkcə “informasiya əsri” deyil, həm də “kompüter əsri”, “rəqəmlə əsri” və ya “yeni media əsri” də adlandırırlar.

Beləliklə, XXI əsrdə ölkələrin informasiya resursları toplusu həm onların təcavüz obyektlərinə, həm də informasiya müharibələrində güclü silahına çevrilə bilər. Böyük informasiya-kommunikasiya texnologiyalarından (İKT) düşmən üzərində hərbi-siyasi üstünlüyün təmin olunmasında, beynəlxalq arendada rəqiblərin tərkisilah edilməsində istifadə təhlükəli yaranır. Yeni İKT-lərin istifadəsi ilə hərbi potensialın artırılması global və regional güc balansının dəyişməsinə, yeni qarşıdurma nöqtələrinin yaranmasına gətirib çıxarır.

Bilindiyi kimi, idarəçilik iki sistemin olmasını tələb edir: idarə olunan və idarə edən. İdarəetmə prosesinin predmeti informasiya olduğu üçün iki idarəetmə funksiyasını ayırmaq olar: xarici funksiya idarə olunan obyektlərə münasibətdə xaricdən daxil olan informasiyaya əsaslanaraq, daxili funksiya isə idarə olunan sistemin özündən gələn informasiyaya söykənir. Buna əsaslanaraq hər bir idarə olunan sistemi informasiya sistemi adlandırmaq olar. Xarici siyasətlə bağlı qərarların qəbul edilməsi prosesini nəzərdən keçirərkən informasiya sistemi nəzəriyyəsi və onun əsas anlayışları üzərində dayanmağın nə qədər vacib olduğu bir daha aydın görünür.

İnformasiya inqilabı nəticəsində dövlətin beynəlxalq rolunun dəyişməsinin iki qrup səbəbini qeyd etmək olar. İlk növbədə, idarəçiliyin ənənəvi mexanizmlərinin tətbiqi (vergi-qoyma, lisenziyalasdırma və s.) get-gedə çətinləşir. İkincisi isə, informasiya inqilabı nəticəsində yeni qeyri-hökumət aktorlarının milli, transmilli və millətlərdə

göstərməsi, ilk növbədə, onun hakimiyyət səlahiyyətlərindən səmərəli istifadəsindən asılıdır. Hakimiyyət anlayışına müxtəlif baxışlar mövcuddur. Daha geniş yayılmış yanaşmaya görə, hakimiyyət müxtəlif aktorlara təsir, nəzarət və ya məcburətlə tədbirləri həyata keçirmək üçün lazım ola biləcək resurs və imkanlara malikdir. Adətən, bunlar neft, silah, sənaye potensialı və ya canlı qüvvə kimi maddi ehtiyat və imkanlardır. Ancaq bu imkanlar maliyyə vəsaitləri və informasiya da ola bilər. Geniş mənada bu baxış hakimiyyəti hərbi, sənaye və demografik faktorlardan ibarət kompleks imkanlar kimi nəzərdən keçirir.

İnformasiya inqilabı və yeni kosmoloji cəmiyyətə keçid

XXI əsr təkcə “informasiya əsri”, “yeni media əsri” deyil, həm də “informasiya müharibəsi əsri” adlandırılır

(nasional, transnasional və supranasional) səviyyələrdə təsirinin artması ilə əlaqədar hakimiyyət səlahiyyətlərinin bölgüsü dəyişir. Hökumətlər baş verən bu dəyişikliklərə adaptasiya olmaq imkanı verən mexanizmlər axtarırlar. Nəticədə, müxtəlif dövlətlər fərqli adaptasiya yolu seçə bilər. Məsələn, bu sahədə ABŞ-ın yanaşması ondan ibarətdir ki, informasiya inqilabı qaçılmazdır və onun imkanlarından maksimum faydalanmaq lazımdır. ABŞ-ın müasir dünya düzəndəki yerinin və rolunun gərgin proseslər fonunda zəifləmək əvəzinə, daha da güclənməsi bu yanaşmanın hələ ki özünü doğrultduğunu göstərir. Qərbi Avropada isə mövcud mədəni və ictimai dəyərləri saxlamaqla, informasiya inqilabının iqtisadi mənfəətindən faydalanmaq meylli daha güclüdür. Ancaq bu gün qarşılaşılanmız müharicə axını ilə üzlaşan Avropa qarşısına qoyduğu məqsədlərə çatmaqda iqtisadi mənfəət və ya dəyərlərin qorunub saxlanması arasında bəzən çətin seçim etməli olur.

Yaxın Şərqdə isə hakim elita nümayəndələri informasiya inqilabı məhsullarından bəhrələnsə də, onun ehtiyatı mümkün təsiri ilə daha çox narahatdır. Yaxın Keçmişdə hamımızın şahidi olduğumuz “Ərəb baharı” hadisələrinin bu baxımdan nəzərdən keçirilməsi nümunə ola bilər. Məhz belə bir şəraitdə yeni tip dövlət modelləri yaranma bilər. Bu dövlətlər qeyri-hökumət aktorları ilə birgə fəaliyyət göstərmək və öz addımlarını koordinasiya etməklə əlavə güc toplaya bilər.

Məlum olduğu kimi, dövlətin effektiv fəaliyyət

kampaniyasının iki dəfə qısa ola biləcəyini qeyd edirdi. Lakin bununla yanaşı, o, informasiya əməliyyatlarını bu münaqişənin ən böyük uğursuzluğu sayırdı. O zaman hər iki tərəf (həm NATO, həm də Yuqoslaviya) mövcud informasiya imkanlarından lazımi qədər yararlanı bilməmişdi.

İnformasiya əməliyyatlarının daha kompleks şəkildə istifadəsi Çin Xalq Respublikası və Tayvan arasında 1999-cu ilin yay–payızında münaqişənin kəskinləşməsi ilə əlaqədar özünü kəskin büzuca verməmişdi. Hər iki dövlət uzun müddətdir ki, bu sahədə tədqiqatlar aparırlar. Çində bu proses 1985-ci ildən – “Infor-

masiya müharibəsi” kitabı nəşr olunduqdan sonra başlanmışdır. 1997-ci ildə praktiki olaraq informasiya müharibəsi aparılması üzrə bir sıra təlim proqramları həyata keçirilmişdir. Tayvanın da bu sahədə təcrübəsi az deyil. Təsədüfi deyil ki, bir çox kompüter virusları məhz burada hazırlanırlar. 1999-cu ilin avqustunda Tayvanın müdafiə naziri informasiya müharibəsi böliüyü və informasiya müharibəsi strategiyası üzrə komitə yaradılmasını elan etmişdir.

İnformasiya müharibəsinin əsas faktorlarından biri düşmən sisteminin quruluşunu və parametrlərini bilmək vacibliyidir. Düşmənin motivasiyasını, strukturunu və məqsədlərini dəfələrlə daha ətraflı bilən tərəf münaqişəyə daha yaxşı hazırlanmış olur. Düşmən mədəniyyətinin və cəmiyyətdə informasiya sistemlərinin istifadəsinin başa düşülməsi də önəmli məsələdir.

Müharibələr içərisində bizi ən yaxını “Körfəz müharibəsi” olmuşdur. Mikroprosessor texnikalarından kifayət qədər istifadə olunmasına baxmayaraq, bu savaş da tam informasiya müharibəsi deyildi. O zaman da informasiya texnologiyalarından yalnız adi silahların “gücləndiricisi” kimi istifadə olunmuşdu.

İnformasiya müharibəsi yalnız hərbi əməliyyatları əhatə etmir, o daha geniş anlayışdır. İnformasiya müharibəsi elə bir elektron münaqişədir ki, burada informasiya strateji aktiv sayılır, o həm ələ keçirilə bilər, həm də məhv edilə bilər. Bu zaman kompüterlər və digər kommunikasiya, informasiya sistemləri ilkin zərərən hədəflə olacaq, eyni zamanda, yeni müharibədə silah kimi çıxış edəcək. İnformasiya

müharibəsi düşmənin yalnız hərbi idarəetmə sistemlərinin və nəzarət mexanizmlərinin iflic edilməsi deyil, həm də onun siyasi və maliyyə sistemlərinin döndürülməsinə yönələn əməliyyatlar toplusudur.

Deyilənləri nəzərə alaraq, informasiya müharibəsinin adı müharibələrdən 4 fərqli cəhəti qeyd etmək olar:

– informasiya müharibəsi aparılması hərbi əməliyyatlarla müqayisədə kifayət qədər ucuz başa gəlir;

– ictimai və şəxsi maraqlar, hərbi əməliyyatlar və cinayətkar əməllər arasında ənənəvi fərqlər aradan qalxır, qəbul olunmuş dövlətlərə

sərhədlər aradan götürülür;

– inkişaf etmiş sənaye ölkələri informasiya hücumları qarşısında daha çox aciz qalır;

– informasiya sahəsində “hərbi əməliyyatlar” bir neçə cəbhədə aparılır.

İnformasiya müharibəsinin xarakteri informasiya

məkanının xüsusiyyətləri ilə

sıx əlaqədirdir. O real məkandan onunla fərqlənir ki, informasiya həddüda sonsuzdur, sərhədsizdir. Ukraynalı profes-

sor Georgi Poqepsov informasiya məkanının 3 cəhətini qeyd edir:

– informasiya məkanında, adi müharibədə olduğu kimi böyük fiziki qüvvə ilə qalib gəlmək olmaz;

– informasiya məkanının real məkana uyğun olaraq qarşısını almaq olmaz;

– informasiya məkanında hər an yeni, əlavə gücün meydana gəlməsi mümkündür.

Müasir diplomatiya üçün beynəlxalq münasibətlərdə yalnız dövlət orqanları, ölkə başçıları, professional diplomatlar deyil, xalq kütlələrinin də vacib rol oynaması xarakterikdir. Bu həm peşəkar fəaliyyətin, həm də xalq diplomatiyasının əsas elementi kimi qarşıya çıxır. Bu dinc vasitələrin əsas özünəməxsus cəhəti onların konstruktivliyi, tərəflərin hüquq və maraqlarına hörməti, siyasətin ümumbəşəri mənəvi normalar ilə birlişdirilməsi əsas tutmasıdır. Bütün bunlar Azərbaycan dövlətinin də xarici siyasətində informasiyanın, ictimaiyyətlə əlaqələrin, ictimai diplomatiyanın rolunu xeyli artırmışdır.

İnformasiya müharibəsinin gətirdikcə aktuallaşdığı bir dövrdə Azərbaycanın “Azerspeys” telekommunikasiya peyklərinin orbitə buraxılışı bu cəhətdən çox önəmlidir. Belə, Azərbaycanın kosmik erası başlanmışdır. Təsədüfi deyil ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektoru prioritet sahələrdən biridir və bu sferanın inkişafı informasiya müharibəsində də mütləq üstünlük qazandıracaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin fəxrli bəyan etdiyi kimi, “Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olmuşdur”.

Rəşad AĞAZADƏ,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Gədəbəyin relyefi elədir ki, burada bir sıra layihələrin həyata keçirilməsi zaman tələb edir. Lakin nəzərdə tutulan işləri vaxtında görmək, adamların sosial problemləri ilə yaxından məşğul olmaq, müasir iş üsulu ilə idarəçiliyə yiyələnmək başlıca amillərdir ki, yazıda da bu barədə söhbət açmaq istəmişik. Ümumiyyətlə, rayon icra hakimiyyəti rəhbərliyinin iş üsulu, bir sıra vacib problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər maraq doğurur.

İbrahim Mustafayev görülən işlər haqqında danışmağı sevir. Deyir bunlar bizim birbaşa vəzifəmizdir. Haradasa bir yol salmışıq və ya bulaq çəkdirmişik, uşaq bağçası tikdirmişik, yeri gəldi-gəlmədi bunlar barədə danışmağa lüzum yoxdur axı. Gədəbəy canab Prezidentimizin diqqət və qayğısı sayəsində bugünkü səviyyəyə çatıb. Ucqar bir dağ rayonuna ölkə başçısının 4 dəfə səfər etməsi bilirsiniz nə deməkdir?!

Rayon rəhbəri bunları danışdıqca hiss edirik ki, qısa vaxt ərzində Gədəbəyin problemləri ilə dərindən məşğul olmağa başlayıb, onların həlli ilə bağlı maraqlı təklifləri var, müvafiq nazirlik və baş idarələr qarşısında məsələlər qaldırılıb, mütəxəssislərlə görüşüb, onların rəyini öyrənib, iş adamlarını dəvət edib, ağsaqqalları dinləyib və sair.

söhbətlər aparılır. Artıq bu istiqamətdə bir sıra yeniliklər, ilkin nəticələr var. Məsələn, "Azərxaqla"nın Gədəbəy filialının açılması gözlənilən tədbirlər sırasındadır. İş adamlarına geniş meydan verilib. "Kim bu rayonda üç iş yeri da açmağa nail olsa Gədəbəyin və gədəbəylilərin dostudur". Sonuncu cümləni ona görə dırnaqda yazdım ki,

işləyəcəyi 1-ci istehsal sahəsində və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan və 25 nəfərin işləyəcəyi süfra suları istehsalı müəssisələrində tikinti işləri artıq başa çatdırılmışdır.

Əslində, ilk baxışda hamıya belə gəlir ki, Gədəbəy kənd təsərrüfatı rayonudur və burada əkinçiliyin, mal-

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində qeydiyyatda 16 min nəfərə yaxın pensiyaçı var. Sızca, onların neçə faizi bu pensiyanı əlilliyə görə alır? Nə az, nə çox, düz 40 faizi. Necə rəqəmdir? Deyəcəksiniz bialırçı rəqəmdir. Hamı da saxtakarlıq göz qabağındadır. Yaxşı ki, rayon rəhbərliyi bunları vaxtında aşkarlayıb və hazırda bu məsələyə

onları bəşirdirsınlar, öz sözlərini desinlər. Bir-biri ilə çəkşən, hətta vurugmaq həddinə çatan qonum-qonşular da artıq ağsaqqalların, necə deyirlər, nəzarəti altına keçir.

...Gədəbəyda kadrlara tələb, diqqət və qayğı da əvvəlki kimi deyil. İşgüzar bir mühit yaradılıb. İcra hakimiyyətində könüllülər də fəaliyyət göstərirlər.

dan da, sürətlə gedir. Əvvəllər heç vaxt belə olmamışdı. Keçən ilin oktyabrında 9 kənddə, noyabrda 4 kənddə, dekabrda 8 kənddə təbii qaz şöbələri. Bu il də istisna deyil.

Dövlət Proqramında takca Qurudara və Sarıköynək kəndlərinin qazlaşdırılması nəzərdə tutulsa da, yuxarıda qeyd etdiyimiz kimi ilk dəfə evində mavi yancaq görün gədəbəylilərin sayı da artacaq.

Gədəbəyin istər magistr, istərsə də daxili yollarının təmiri, bərpası istiqamətində görülən işlərdə də böyük cəhdlər var. Ayrıqdam-Söyüdlü-Soyuqbulaq və Gədəbəy-Novosaratovka-Qaravəllilər (38 kilometr)-İsalı-Zamanlı avtomobil yollarında aparılan işlər tezliklə rayonun yol infrastrukturunu əməli-başlı yaxşılaşdıracaqdır. Söhbət burada takca yol məsələsi deyil. Əgər Gədəbəyi tezliklə turizmin əsas məkanlarından birinə çevirmək istəyiriksə, dünyanın diqqətini bura cəlb etmək fikrimiz varsa, onda bu rayona bütün nəzirliklər, şirkətlər, nəhayət, iş adamları hərtərəfli dəstək göstərməlidirlər. Turist o yerlərə cən atır ki, orada lazımı infrastruktur yaranmış olsun. Əgər bunlar yoxdursa, takca təbiəti – dağları, meşələri, bulaqları seyr etməyə o bir dəfə gələr, daha hər il yox.

İnsafla demək lazımdır ki, icra hakimiyyəti turistləri bu yerlərə cəlb etmək üçün üzünə düşən işin öhdəsindən gəlməyə çalışır və çətinliklə də olsa, buna nail olur. Məsələn turistlər üçün maraqlı marşrut hazırlandı. Ən maraqlı, qədim tarixə malik abidələrə, bulaqlara səyahət, yollarda onların dincəlməsi üçün işə obyektləri və digər ayləncəli yerlər nəzərdə tutu-

Gədəbəyə bir dəfə gələn...



Yazının sərlövhəsinə çıxardığım cümləni tamamlamaq istəyirəm: **Gədəbəyə bir dəfə gələn yenə gəlmək istəyir. Bilirsiniz niyə belədir? Çünki əsrarəngiz gözəlliyə malik olan bu ucqar dağ rayonundan təbiət heç nəyi əsirgəməyib. Sadalamaq istəmirəm. Amma Gədəbəyde nə istəsən var. Elə RİH başçısı İbrahim Mustafayev də dinləyərkən istər-istəməz belə qənaətə gəlirəm ki, bu rayon tezliklə neinki qonşu ölkələrin, o cümlədən dünyanın bir sıra dövlətlərinin diqqət mərkəzinə olacaq. Rayon rəhbəri Gədəbəy, onun adamları, təbiəti, yeraltı-yerüstü sərvətləri haqqında elə həvəslə, iftixarla danışır. Sanki bu yerlərdə doğulub boya-başa çatıb, oranın hər daşına-kəşeyinə beləddir. Halbuki cəmi 8 aydır ki, ölkə başçısının sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Ölkə rəhbəri 2006-cı ildə ilk dəfə Gədəbəyə səfər edəndə bu rayonun, demək olar ki, heç nəyi yox idi. Nə rahat yolları, nə körpüləri, nə düz-əməlli işığı, suyu, qazı. Prezidentimizin göstərişi ilə ilk növbədə Şəmkirdən rayon mərkəzinədək rahat bir yol çəkildi. Sonra digər problemlərin həlli ilə bağlı işlər görüldü. Yollar, körpülər, digər infrastruktur layihələri... O vaxtdan bu günədək ölkə Prezidenti 4 dəfə Gədəbəyə gəldi və ucqar dağ rayonu beləcə inkişaf etməyə başladı, daha çox qonaqlı-qaralı oldu...**



— Bilirsiniz, problemi kənardan seyr etməklə həll etmək olmaz, deyər l. Mustafayev bildirir. — Gərək özünü evində təbii qazı olmayan, işığı tez-tez sönən o sıravı gədəbəylilərin yerində görəsən. O zaman daxilində bir təpər varsa onu həll etməyə çalışacağısan. Bir də ki, canab Prezident bizi bura dincəlməyə, dağları seyr etməyə göndərməyib. İnsanların qarşılaşdıqları problemləri həll etmək borcumuzdur.

...Gədəbəyde son vaxtlar görülən işlər ondan xəbər verir ki, problem, çətinliklər ortada qalmır və güvvələr məhz onların həlli istiqamətində cəmləşir. Məsələn, bu yaxınlarda bütün respublikaya səs salmış maraqlı bir təşəbbüsün necə fayda verməsindən söhbət açmaq istəyirəm. Söhbət bilavasitə rayon icra hakimiyyəti inzibati binasının birinci mərtəbəsində yaradılan və hər cür təchizatə, kadrlara malik xidmət mərkəzindən gedir. İbrahim Mustafayev rayonda fəaliyyətə başladığı ilk günlərdə, elə ilk səyyar qəbulda hiss etdi ki, adamlar adı bir sənədi almaq üçün əziyyət çəkirlər, süründürməçiliklə qarşılaşırlar. Təsəvvür edin ki, vətəndaş ucqar şınx zonasından icra hakimiyyətinin memarlıq şöbəsinə gəlib ki, ona lazımı olan sənədi alsın. Məmar və ya digər məsul şəxsləri yerində tapmır. Heç onları da qınamaq olmur. Yəqin

sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Xidmət edənlərin hər birinin qarşısında telefon, kompüter dəsti var və təbii ki, interneta çıxışları təchiz olunub. Onlar monitor-də vətəndaş məlumatlandırır, geniş izahat verir, digər xidmət nümunələri göstərirlər. Ortaya çıxa biləcək problemi operativ həll etmək üçün dödrəqəmlı nömrası olan "qaynar xətt" də yaradılıb. Mərkəzin işində könüllülər də yaxından iştirak edirlər. Onlar məhdud hərəkətli vətəndaşların hüquqlarının müdafiəsi ilə məşğul olur, ilkin sənədləşmə işlərinə kömək göstərir, müraciət edənlərin ərizə formalarının doldurulmasını həyata keçirirlər.

Şübhəsiz, bütün bunları kənardan müşahidə etmək adama çox xoş gəlir. Anı olaraq yadıma ölkə Prezidentinin "Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdır ki, onlar vətəndaşlara xidmət edirlər" — sözləri düşür.

...Gədəbəyde ən böyük problemlərdən biri adamların məşğulluğu məsələsidir ki, hazırda rayon icra hakimiyyəti onun həlli ilə bağlı kompleks tədbirlər hazırlayır. Ayrı-ayrı iş adamları, müvafiq nazirliklərlə



rayon icra hakimiyyətində sahibkarlarla keçirilən görüşdə başçının dediyi sözlərdir. Həttə məşhur "Narzan" bulağı ətrafında sanatoriya inşa etmək istəyən sahibkar da var. Maarif kəndində "Küçik Qafqaz" MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin

tədarük olunduğudur.


Çox maraqlıdır ki, rayonun icra strukturları problemlərdən nəinki şübhəkar deyil, əksinə, onları axtarıb, üzə çıxarıb, başlıca işə həlli yollarını araşdırırlar. Bir fikir verin. Gədəbəyde



təkcə müvafiq nazirlik deyil, rayon icra hakimiyyəti də ciddi nəzarət edir.

Yaxud qəbul olunmuş məhkəmə qərarlarının icra olunmaması barədə söhbət açaq. Bu gündə 1000-ə yaxın qərarın icra olunmamasına nə ad vermək olar? Etiraf etmək lazımdır ki, rayon məhkəməsinin gücü çatmır. Qəbula gələnlərin böyük əksəriyyəti mübahisəli torpaq məsələləri, ailəment verilməsi və digər işlərlə bağlı məhkəmə qərarlarının icra olunmamasından şikayət edirlər. Görün vəziyyət nə həddə çatıb ki, rayon icra hakimiyyəti bu məsələləri nisbətən nizama salmaq üçün öz işçilərini də səfərbər edib.


Yeri gəlməşkən, rayonda boşanmaların sayının artması, ailələrin dağılması RİH rəhbərliyini narahat etməyə başlayıb. Rayon icra hakimiyyətinin məsul işçisi Ləzgi Zeynalov söhbət zamanı dedi ki, İbrahim müəllim bununla bağlı ayrı-ayrı kəndlərin ağsaqqallarını bir yera topladı, görüş keçirdi, onları dinlədi. Həmin görüşdə hamı belə bir yekdil rəyə gəldi ki, ən yaxşı məhkəmə qərarı da ağsaqqal sözündən, ağbırcaq tənasından və məsləhətindən güclü ola bilməz. Qərara alındı ki, ağsaqqalları bu ailələrə baş çəksinlər, imkan daxilində



tutmayıb. Gərək özün təşəbbüsə olasan, həftə ərzində görəcəyin işləri əvvəlcədən planlaşdırasan, öz vəzifənin məsuliyyətini dərk edəsən. Burada bir məqamı da xatırlatmaq yerinə düşər ki, l.Mustafayevin 20 ilə yaxın bir müddətdə icra strukturlarında, o cümlədən Prezident Administrasiyasında məsul vəzifədə çalışması, təcrübə istər-istəməz öz təsirini göstərir.

Gədəbəyin ən ucqar kəndlərinə belə təbii qazın çəkilməsində böyük irəliləyişlər var. Rayon rəhbəri iftixarla deyir ki, tezliklə sərhəd bölgəsi olan Şınxaq qazlaşdırılmayan bir yaşayış mantaqəsi də qalmayacaq. İşlər, doğru-

lub. XIX əsrin ikinci yarısında Gədəbəyin mis mədənlərində mis, qızıl, digər metallar və qiymətli daşlar çıxaran Siemens qardaşlarının çəkirdikləri dəmir yol xəttinin bir hissəsinin bərpa edilərək turistlərin istifadəsinə vermək nəzərdə tutulub. Həttə həyatlardan birində o



dövrədən qalan vəqon da tapılıb, bərpa edilib, xəttə buraxılacaq.

...Gədəbəyin bu günü gözəldir, sabahı daha gözəl, daha işıqlı olacaq. Çünki bu gün onu qurub yaradanları bir əməli var: Gədəbəyə bir dəfə gələn yenə gəlsin. Onun sakinləri də fəvran yaşasınlar ki, uzaq diyarlardan gələnlər qayıdanda desinlər: Azərbaycanda Gədəbəy adlı bir məkan var, qədim, əsrarəngiz və təkrarsız...

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri



Astara – Lənkəran

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşdə qonağa rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə məlumat verilib. Son illər həyata keçirilən layihələrlə

bütün ölkədə olduğu kimi, Astarada da çoxlu quruculuq-abadlıq işlərinin aparıldığı, əhalinin sosial rifahının yaxşılaşdırıldığı diqqətə çatdırılıb. Asiya-Avropa ölkələrini birləşdirən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənməyini

Cənub bölgəsindən xəbərlər

Küveyt dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Saud Əbdülməziz Məhəmməd əl-Şəmlan əl-Rumi cənub bölgəsinə səfər edib.

qeyd edən tərəflər əməkdaşlığın faydalı olacağını vurğulayıblar. Səfir Heydər Əliyev Mərkəzinə ziyarət edib, Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksi, "Astaracay" MMC-nin çay emalı zavodu və rayonun füsunkar təbiəti ilə tanış olub. Lənkəranda Küveyt diplomatını şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edib. Qonaq rayonun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilməklə Azərbaycan-

Küveyt dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində müxtəlif sahələrdə, xüsusilə turizm sahəsində birgə işin qurulması perspektivləri barədə fikir mübadiləsi aparılıb. Səmmimi qəbulda görə minnətdarlığını bildiren səfir hər iki dost ölkə arasında qarşılıqlı əməkdaşlığın və anlaşmanın bundan sonra da dərinləşməsindən ötrü səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Həmin gün qonaq Lənkəran şəhərinin görnəli yerlərinə baxmaq üçün Heydər Əliyev xatirə parkında, Heydər Əliyev Mərkəzində, tarix-diyarşünaslıq muzeyində, xalça fabrikində, Hikan Milli parkı ərazisində yerləşən Xanbulan doryaçasında, Olimpiya İdman Kompleksində, İstisu Mülhucə Mərkəzində, "Green East" çətiliklik təsərrüfatında olub və şəhərin dənizsahili turizm əraziləri ilə tanış olub.

Masallı

Masallı rayonundakı Xıdır Məmmədov adına Xıramandalı kənd tam orta məktəbinin bir qrup müəllim və şagirdi Azərbaycanın Milli Qəhrəmanı Mubəriz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndində yerləşən ata ocağını ziyarət edib.

Məktəbin direktoru Kamal Təhməzov ölməz vətən oğlunun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışib. Qeyd edilib ki, Mubəriz az yaşasa da, özündən sonra böyük bir igidlik, mübarizlik məktəbi qoyub. O, cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərarəhəsinə girərək əsl cəngavərtək 5 saat təkbaşına döyüşüb. Düşmən hərbiçiləri əvvəlcə elə zənn ediblər

Biləsuvar

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzinə saxlanılır. Rayon icra hakimiyyəti, "DOST İS" MMC və Kommunal Müəssisələr Kombinatı bu il üçün üçtərəfli müqavilə imzalayaraq, işəgötürülənlərin ərazilər üzrə fəaliyyət dislokasiyası hazırlayıblar. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Kommunal Müəssisələr Kombinatının nəzdində 390 yeni iş yeri yaradılıb. Müvəqqəti iş yerlərinə qəbul olunan vətəndaşlar rayon ərazisində abadlıq, təmizlik işlərində fəal iştirak edirlər. Onlar əsasən aztəminatlı ailələrin üzvləridir. Vəzifə borcunu layiqincə yerinə yetirən işçilərin ilin sonunda rayon rəhbərliyi tərəfindən mükafatlandırılması da nəzərdə tutulub.

Biləsuvar

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzinə saxlanılır. Rayon icra hakimiyyəti, "DOST İS" MMC və Kommunal Müəssisələr Kombinatı bu il üçün üçtərəfli müqavilə imzalayaraq, işəgötürülənlərin ərazilər üzrə fəaliyyət dislokasiyası hazırlayıblar. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Kommunal Müəssisələr Kombinatının nəzdində 390 yeni iş yeri yaradılıb. Müvəqqəti iş yerlərinə qəbul olunan vətəndaşlar rayon ərazisində abadlıq, təmizlik işlərində fəal iştirak edirlər. Onlar əsasən aztəminatlı ailələrin üzvləridir. Vəzifə borcunu layiqincə yerinə yetirən işçilərin ilin sonunda rayon rəhbərliyi tərəfindən mükafatlandırılması da nəzərdə tutulub.

Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"nin bölgə müxbiri

Rayon icra hakimiyyətində yaradılmış operativ qərarğahın icasında səslənən bir məlumat haminin sevincinə və bir qədər də təccübünə səbəb oldu: Qaravəlli kəndində fermer Xəqani Əliyev 70 hektar sahədə çiyid səpinini rayonda birinci başa çatdırmışdır. Məsələ burasındadır ki, respublikada, o cümlədən Zərdabda çiyid səpini təzəcə başlayıb. Belə olan halda Xəqani Əliyevin əldə etdiyi bu nəticə, əlbəttə, hamıda, elə mənim özümdə də maraq oyatdı. Ona görə də iclasdan sonra dərhal Qaravəlli kəndinə – qabaqcıl fermerlə görüşə getdik.

Xəqani Əliyevlə əkin sahələrini iki yerə bölən kiçik təpənin yanında görüşdük. Buradan həm çiyid səpini aparılmış geniş çöllər, həm də taxıl zəmiləri ovuc içi kimi görünürdü. O, gelişiminin məqsədini hiss etmişdi. Ona görə də güllə-güllə qolumuzdan tutub bizi yenice torpaqdan boy göstərən, durna qatırı kimi cərgələnən pambıq kollarının yanına gətirdi: – Mən sizi yaxşı başa düşürəm, – dedi. – Həqiqət budur ki, çoxları çiyid səpininə yenəcə başlayır. Ancaq gördüyümüz kimi, bizim sahələrdə yaxşı çıxış alınmışdır. Yəqin ki, səbəbini siz də bilmək istəyirsiniz. Burada elə bir sirr yoxdur. Əsas cəhət torpaqla işləməkdir. Daha doğrusu, əgər şum, mala, arat işləri vaxtında və keyfiyyətlə aparılarsa, deməli, səpinə də erkən başlamaq olar. Əlbəttə, hava şəraiti də əsas rol oynayır. Sahələrimiz 20 gündən çox idi ki, səpinə tam hazır vəziyyətdə idi. Həvalər imkan verən kimi səpinə başladığı. İşçi qüvvəsi, texnika sarıdan da heç bir çətinliyimiz olmadı.

Doğrudan da, hər şey “ana” dediyimiz torpağa məhəbbətdən, ona göstərilən diqqət və qayğıdan asılıdır. Xəqani Əliyev kimi qabaqcıl fermerlərin təcrübəsi sübut edir ki, harada nə əkməyi yaxşı bilən, torpağa sevgi və həlallıqla yanaşan insanlar sonda yüksək nəticələr əldə edirlər. Ayrılanda gələcək planlarından, görülməli işlərdən də danışdı.

– Yəqin ki, məhsul yığımına da rayonda birinci sizin kollektiv başlayacaq?

– Düzdür, səpini hamıdan qabaq başa çatdırmışdıq. Ancaq qarşıda hələ çox işlər var. Bəcərmə, ziyanvericilərə qarşı mübarizə, suvarma və s. Bir sözlə, bol məhsul götürməyin

sirliəri çoxdur. İnənirəm ki, həmin tədbirləri də vaxtında və keyfiyyətlə aparacağıq. Hər halda məqsədimiz birinciliyi əldən verməməkdir.

– Sağlıq olsun, pambıq yığımında yenə də görüşərik.

– İnşallah... Bayimli qəsəbəsi. Rayon üzrə ən çox pambıq yetişdirməyi planlaşdıran fermerlərdən biri – Anar Kərimov burada yaşayır. Öyrəndik ki, cari ildə 100 hektar sahədə çiyid səpini aparılacaqdır. Artıq 50 hektarda səpin başa çatdırılmışdır. Qabaqcıl fermer işin gedişindən razı idi.

– Ötən ilə nisbətən əkin sahələrini xeyli genişləndirmişik. Düzdür, keçən mövsüm nəticələrimiz pisləmədi. Hər hektardan 26,8 sentner “ağ qızı” götürdük. Cari il isə qərara alınmış ki, əkin sahələrini genişləndirməklə yanaşı, məhsuldarlığı da diqqət mərkəzində saxlayaq. Başqa sözlə, məhsuldarlığı ən azı 30 sentnerə çatdıracağıq. Bunun üçün hər cür imkanımız var. Maşın-mexanizm, suvarma və işçi qüvvəsi sarıdan çətinliyimiz yoxdur. Deməli, əsas məsələ qalır özümüza, işə münasibətimizə.

Dəkkəoba kənd sakini, pambıqçılıqda zəngin təcrübə toplaşığı Ceyhun Cəfərov məsələnin başqa tərəfinə toxundu.

– Biz keçən il hər hektarın məhsuldarlığını 43,2 sentnerə çatdırdıq. Bu, əlbəttə, Zərdabın şoran torpaqları üçün yaxşı göstəricidir. Cari il üçün də hədəflərimiz yüksəkdir. Dediyim odur ki, yüksək məhsuldarlıq, hər şeydən əvvəl, bol qazanc, xoş gün-güzəran deməkdir. Mən həmişə fermer yoldaşlarımla bir yerdə olanda bildirirəm ki, əgər aşağı məhsuldarlıq əldə edəcəksənsə, onda heç əkib-

bəcərməyə dəyməz. Axi, hər şey son nəticə ilə ölçülür...

Biz rayonun Alicanlı, Yuxarı Seyidlər, Şəhhüseynli, Məlikli, Otmanoba kəndlərində də olduq, çiyid səpininin gedişi ilə maraqlandıq. Hər yerdə işlərin yaxşı təşkil edildiyinin, səpin komandasının müştəşkil qaydada aparılmasının şahidi olduq. Kənd əməkçiləri ona nail olmağa çalışırlar ki, nə qədər həvalər səpin üçün əlverişli keçir, hər dəqiqənin qədrini bilsinlər, vaxt itkisinə yol verilməsin.

Vidadi Bayramov təcrübəli mütəxəssisdir. Övvəllər müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hazırda

təsərrüfatına, o cümlədən pambıqçılığa da öz mənfi təsirini göstərmiş, bu vəcib strateji sahəyə maraq azalmış, istehsal dəfələri aşağı düşmüşdür. Əlbəttə, vəziyyət uzun müddət belə davam edə bilməzdi. Ona görə də bütövlükdə ölkəmizdə olduğu kimi, rayonumuzda da Prezident İlham Əliyevin kənd təsərrüfatının, xüsusən pambıqçılığın, tütüncülü-yün, fındıqçılığın inkişaf etdirilməsi ilə əlaqədar olaraq imzaladığı fərman və sərəncamlar, qəbul edilən dövlət proqramları böyük maraq və dərin minnətdarlıq hissi ilə qarşılandı. Təsədüfi deyildir ki, son illər bütün növ kənd

müəssisələrlə müvafiq müqavilə bağlanmışdır. Sahələrdə 18 səpin aqreğatı işləyir. Demək istəyirəm ki, işlər mövsümün əvvəlində emal müəssisələri ilə bağlanmış müqavilə əsasında gedir.

Heç nədən çətinliyimiz yoxdur. Çiyid səpinini yaxın günlərdə başa çatdıracağıq. Bütün imkan və səylər ona yönəldilmişdir ki, rayon üzrə ümumi pambıq istehsalını, o cümlədən məhsuldarlığı daha da artırmaq.

Yeri gəlmişkən, onu da əlavə edək ki, son illər Zərdabda kənd təsərrüfatının başqa sahələri də sürətlə inkişaf edir, məhsuldarlıq yüksəlir. Məsələn, kənd



aparılmış, nəticədə 53 ton 880 kiloqram barama tedarük edilərək respublikada artıq ikinci dəfə ən yüksək göstəriciyə nail olunmuşdur. Rayon üzrə proqnoz tapşırığa 103,6 faiz əməl edilmişdir. İki min nəfərdən çox rayon sakini bu sahədə mövsümi işlə təmin olunmuşdur.

Küncülərə təhvil verdikləri baramaya görə emal müəssisələri tərəfindən 187 min manat, dövlət büdcəsi vəsaiti hesabına 260,7 min manat olmaqla, cəmi 447,7 min manat vəsait ödənilmişdir.

Barama qurudunun yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon ərazisində nəzərdə tutulmuş 190 min tut tiği-nin ekilməsi təmin edilmişdir.

Çəltikçiliyin inkişaf etdirilməsi məqsədilə ötən il rayonda 204 hektar sahədə çəltik ekilmiş, 939,4 ton məhsul istehsal olunmuş, hər hektardan məhsuldarlıq 46 sentner olmuşdur.

Ümumiyyətlə, ötən il 201 hektar sahədən 3870 ton kartof, 182,6 hektar sahədən 2929 ton tərəvəz, 200 hektar sahədən 6622 ton bostan məhsulu götürülmüş, 106 hektar sahədən 501 ton çuğundur istehsal olunmuşdur ki, bu da əvvəlki illərdən xeyli çoxdur.

... Zərdab özünün daha bir bərkətli baharını yaşayır. Görüşlərimizə, şahidi olduqlarımıza, yerlərdə işin çətinliyinə əsaslanaraq deyə bilərik ki, bu il həyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalında daha böyük inkişaf və irəliləyiş illi olacaqdır.

Uğur olsun, əkinçi qardaş.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Torpağa toxum düşür..



Söhbət Zərdab rayonunda çiyid səpinindən gedir

Zərdab Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorudur. Gələcək bol məhsulun əsası qoyulan bu günlər qayğıları çox olsa da, işlərin gedişi barədə həvəslə məlumat verdi:

– Bizim camaatda tarixən pambıqçılığa böyük maraq olub. Ötən əsrin 70-80-ci illərində, ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə rayonda pambıq istehsalı 30-32 min tona çatdırılmışdır. Ancaq təəssüf ki, 80-ci illərin axırlarında başlanan xaos və anarxiya ümumən kənd

təsərrüfatı məhsulları istehsalı sənədlə inkişaf edir. Söhbət konkret olaraq pambıqçılıqdan gedirsə, deməliyəm ki, ötən il rayon üzrə 5 min ton “ağ qızı” tedarük edilmişdir. Cari ildə isə 2250 hektarda çiyid səpini aparılır. Sizinlə bayaqdan kəndləri gəzirik, fermerlərlə, kənd əməkçiləri ilə görüşürük. İndiyə kimi artıq 1000 hektar sahədə çiyid səpini aparılmışdır. Rayonumuzda pambıqçılıqla 2 emal müəssisəsi – “Zərdab MTK” və “P-Aqro” MMC-nin Zərdab filialı məşğul olur. 484 fermer həmin

təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq məqsədilə torpaq mükiyyətçilərinə dövlət dəstəyi olaraq 1 milyon 825 min 660 manat subsidiya verilmişdir.

Hazırda taxılçılıq üzrə 3 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2018-ci ilin məhsulu üçün 206 hektar sahədə toxumluq arpa və buğda ekilmişdir. Ümumilikdə 799 ton məhsul istehsal edilmiş, məhsuldarlıq 38,7 sentner təşkil etmişdir.

Prezident İlham Əliyevin 2018-ci il martın 26-da Bərdə rayonunda

müvafiq qurumlarına müraciətlərində rejissorun Vyetnam kinematografiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş edəblər. Hənoyda açılan kino məktəbinə minlərlə vyetnamlı ərizə vermişdi. Vyetnamda kino sənəti təzəcə ayaq açmağa başlamışdı. Bir neçə sənədi film çəkilmişdi. Burada ancaq Yaponiya və Fransa filmləri nümayiş etdirilirdi. Ancaq indi Vyetnamın öz kinosu yaradılırdı. Əjdər İbrahimov Vyetnamın əksər rayonlarını gəzdi. Bu xalqı, onun adət-ənənələrini öyrəndi. Kino məktəbi üçün gənclər topladı. Seçmə yolu ilə bu məktəbə 53 nəfər tələbə qəbul olundu. Təhsildən sonra onların hamısına – Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorlarına diplomlar verildi. Bəlkiliklə, 1959-1962-ci illərdə Vyetnam Demokratik Respublikasında ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak etdi. Əjdər



İsgəndərov oynayır. Baş rolda türk dünyasının ən məşhur siması Türcan Şorayın çəkilməsi də maraqlı idi. Bu film Nazim Hikmətin “Fərhəd və Şirin” əsərinin motivləri əsasında çəkilib. Nazim Hikmət türk modernist ədəbiyyatının ən parlaq nümayəndəsi olmaqla yanaşı, əqidəsinə görə Türkiyədən qovulmuşdu.

Kinoda əbədiləşən ömür



İbrahimovun bədi rəhbərliyi ilə Vyetnamın ilk bədi filmləri – “İki əsgər”, “Açgöz quş”, “Bir payız günündə” ekran əsərləri çəkildi.

Bakıya qayıtdıqdan sonra o, burada “İyirmialtlar” filminin istehsalına başladı. Yazıcı İsa Hüseynovun ssenarisi əsasında çəkdirdi bu film sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunurdu. Bu film Moskvada keçirilən Ümumittifaq festivalında “Qızıl budaq” mükafatına layiq görüldü. Bir az sonra isə Əjdər İbrahimov həmin filmin davamı kimi “Ulduzlar sönmür” tarixi kino əsərini yaratdı. Bu film Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirir.

Ə.İbrahimov sonralar “Mosfilm”də rejissor kimi öz fəaliyyətini davam etdirdi. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” (“Azərbaycanfilm”lə birgə) filmləri rejissorun şöhrətini daha da artırır.

Sonuncu film 1978-ci ildə Türkiyə ilə müştərek çəkilib. Ən qəribəsi də odur ki, filmə SSRİ-nin və Türkiyənin o zamanlar üçün ən parlaq aktyorları yer alıb. Rollardan birini görkəmli aktyorumuz Adil


Əjdər İBRAHİMOV – 100

Onu Azərbaycanda da, Rusiyada da, Türkmənistanda da, Vyetnamda da yaxşı tanıyır və sevir. Bunun səbəbini onun tərcümeyi-halından aydın görmək olar.

Əjdər Mütəllib oğlu İbrahimov 1919-cu ilin aprelində Aşqabadda doğulub. Orada orta təhsil almışdı. 1940-cı ildə Aşqabad Teatr Məktəbini, 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematografiya İnstitutunun kinorejissorluq fakültəsində oxuyaraq Sergey Yutkeviç və Mixail Rommun sinfini bitirib. İkinci dünya müharibəsinin iştirakçısı olub. 1952-ci ildə yenidən Aşqabada – “Türkmənfilm”ə qayıdıb. Burada “Firuz”, “Xəzərin şərqi”ndə” və s. filmlərə quruluş verib.

1954-1959-cu illərdə Bakı kinostudiyasında işləyib. 1954-cü ildə Lətif Səfərovun quruluş verdiyi “Bəxtiyar” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “Görüş” filmlərində ikinci rejissor işləyib. Bakı kinostudiyasında quruluşçu rejissor kimi ilk böyük işini 1957-ci ildə reallaşdırıb və “Mosfilm”lə bu studiyanın birgə ekranlaşdırdığı “Bir məhəlləli iki oğlan” filminə İlya Qurinlə birlikdə quruluş verib. Böyük türk şairi Nazim Hikmətin pyesi əsasında çəkilmiş bu film Bakı kinostudiyası ilə Maksim Qorki adına kinostudiyanın birgə istehsalıdır. Bu kinodram Şərç ölkələrindən birində sadə adamların sülh və istiqbalıyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Adil İsgəndərov, Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayev mükafat almışdır.

1958-ci ildə Ə.İbrahimov “Onun böyük ürəyi” filmini çəkib. Bu filmin ssenarisini yazıcı İmran Qasımov qələmə almışdı. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işləri barədə idi. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə olunmuşdu. Burada rejissor özü də Rəsulov rolunda çəkilmişdi. Bu filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının



Yeni kitablar

Ahıska türkləri Azərbaycanda

❑ Bu yaxınlarda işıq üzü görmüş “Yarım əsrdən çox bir ailədə” kitabında məhsəti (ahıska) türklərinin tarixindən, məruz qaldıqları deportasiyadan, qarşılaşdıqları çətinliklərdən, talelərinin Azərbaycanla bağlı dövründən bəhs edilir. Kitabın müəllifi Nadir Hacıyev ixtisasca kimyaçısıdır, uzun müddət Saatlı rayon partiya və sovet orqanlarında məsul vəzifələrdə çalışmışdır. Onun dövrü mətbuatda silsilə yazıları çap olunmuş, 4 kitabı işıq üzü görmüşdür.



Müəllifin yeni kitabının əvvəlində ahıska türklərinin 1413-cü ilə qədərki tarixi və sonrakı taleyi haqqında məlumat verilir. Bildirilir ki, onlar Qara Yusif 1413-cü ildə Mesxetiyanı – Ahıskanı zəbt etdikdən sonra Qaraqoyunlu tayfa ittifaqına, 1477-ci ildən isə Ağqoyunlu Uzun Həsənin hökmdarlığına tabe olmuşlar. 1555-ci ildə bağlanmış Amasiya sülh sazişinə qədər ahıskalılar Ağqoyunlu, sonra isə Səfəvilər dövlətinin tabeliyində yaşamışlar. 1578-ci ildən Səfəvi–Türkiyə müharibəsi ilə bağlı Mesxetiya Gürcüstanın cənub ərazisi kimi qəbul edilərək, 233 il Osmanlı İmperiyasının tabeliyində olmuşdur. Sonradan isə ahıskalılar 200 ilə qədər Rusiya imperiyasının tabeliyində olmuşlar. Bu dövrdə onlar 2 dəfə deportasiyaya məruz qalmışlar.

Kitabda daha sonra göstərilir ki, 1944-cü ildən bu xalqın çətin, gərgin günləri başlandı. 31 iyul 1944-cü ildə SSRİ Dövlət Müdafiə Komitəsi 45 min 516 nəfər Ahıska türkünün və 29 min 505 nəfər digər xalqların nümayəndələrinin köçürülməsi haqqında qərar qəbul etdi. 20 sentyabr 1944-cü ildə həmin ərazidə hərbi vəziyyət elan olundu və 15 noyabr tarixində köçürülmə başlandı. 220 kənddən çıxarılmış hüquqşüas insanlar noyabr ayının 17-də 25 əşalonla Orta Asiya respublikalarına yola salındılar və 22 gündən sonra təyin olunmuş məntəqələrə çatdılar. Köçürülən əhəlinin 55 min 500 nəfəri Özbəkistan, 11 min nəfəri Qırğızıstan, 29 min 500 nəfəri isə Qazaxıstan ərazisində yerləşdirildi. Yolboyu çox sayda xəstə, uşaq, qoca aclığa və soyuqda dözməyərək məhv oldu.

Yeni nəşrdən məlum olur ki, I.Stalinin ölümündən və I.Beriyanın həbsdən sonra Gürcüstan SSR-də və Acaıstan MSSR-də yaşayan azərbaycanlı və digər

millətlərin nümayəndələrinin haqsız sürgün olunması və onların üzərində olan qadağaların götürülməsi haqqında qərar verilib. Bundan sonra Ahıska türklərinin bir qrup nümayəndəsi toplanıb keçirib, Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinə müraciət qəbul edib. Bir qrup ziyalı bu qərarı Sov.IKP MK-nın baş katibi N.Xruşşova təqdim etmək üçün Moskvaya gedib, lakin Kremldə müraciətə müsbət cavab verilməyib.

Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəsi İslam İskəndərov təsadüfi görüş zamanı onlara məsləhət görüb ki, bu barədə Azərbaycanın rəhbəri İmam Mustafayevə müraciət etsinlər. Ahıskalılar qəbul edəndən sonra İmam Mustafayev N.Xruşşovla görüşərək məsələni müsbət həll edib. Həmin dövrdən ahıskalılar kiçik qruplarla Azərbaycana gəliblər, əsasən, Saatlı, Sabirabad, Beyləqan və Xaçmaz rayonları ərazilərində məskunlaşdılar. O vaxtdan bəri, ahıskalılar yerli əhali ilə bir ailə kimi yaşayıblar. Azərbaycanlılar onları doğmaları kimi qəbul edəblər, bütün sahələrdə, xüsusən də kənd təsərrüfatında birlikdə çalışıblar.

Kitabın sonunda sürgün iştirakçılarının xatirələri, Azərbaycanda yaşayan məhsəti türklərinin qəhrəmanları, tanınmış nümayəndələri, Qarabağ döyüşlərində iştirak edən və şəhid olan ahıskalılar haqqında yığcam məlumat verilib.

Saleh ƏLİYEV,
Bakı Dövlət Universitetinin dosenti

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

Xarici xəbərlər

ABS

Yeni qalmaqal

"Facebook" şirkəti ətrafında yeni qalmaqal yaranıb. Buna səbəb şirkətin 1,5 milyon sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarını qeyri-qanuni şəkildə əldə etməsidir. Qeyd edilir ki, bu proses 2016-cı ildən etibarən davam edir.

Xəbəri "Qazeta.ru" verib.



Yaponiya

Körpə sağ qaldı



Yaponiyanın Naqano prefekturasında doğularkən 258 qram çəkisi olan körpə həkimlərin tövsiyəsi ilə evə buraxılıb. Bildirilir ki, hazırda uşağın boyu 43 santimetr, çəkisi 3 kiloqram 374 qramdır. Xatırladaq ki, 24 həftəlik doğulan körpənin çəkisi o vaxt 258 qram idi ki, bu da dünya üzrə anadan olan, həyatda qalan və normal inkişaf edən körpələr arasında ən yüngül çəki sayılır.

Məlumatı RIA "Novosti" yayıb.

Çin

22 milyonuncu "Škoda"



22 milyonuncu "Škoda Kodiaq GT" avtomobili Çinin Çanşa şəhərində buraxılıb. Yeni avtomobil bu günlərdə Şanxayda keçirilən beynəlxalq avtosərgidəictimaiyyətə təqdim edilib. Xatırladaq ki, ilk "Škoda" avtomobili 1905-ci ildə Mlada-Boleslav şəhərində istehsal olunub.

Məlumatı "Auto.tut.by" yayıb.

Türkiyə

İxrac artıb



Türkiyə ötən il portaqal şirəsi ixracatından 279 milyon dollar gəlir əldə edib. Bildirilir ki, keçən il portaqal şirəsi 150 ölkəyə ixrac olunub. Bu, 2017-ci ilə müqayisədə 30 faiz artım deməkdir. Ege Yaş Meyvə-Səbzə İxracatçıları Birliyi İdarə Heyətinin rəhbəri Hayrettin Uçak bildirib ki, gələcəkdə də bu istiqamətdə ixracat artırılacaq. Qeyd edək ki, Türkiyədən ən çox portaqal şirəsini ABŞ (73,7 milyon dollar) idxal edib.

Xəbəri "Anadolu" verib.

İtaliya

Son qərarı Dibala verəcək

"İnter" və "Yuventus" klubları Paulo Dibala ilə Mauro İkardini dəyişmək barədə danışıqlar aparırlar. Lakin "Yuventus" klubunun futbolçusu P. Dibala "İnter"-ə transfer olunmaqda maraqlı deyil. Dibala qeyd edib ki, o, "Yuventus"-da qalacaq. Əks-təqdirdə İtaliyanı tərk edəcəkdir.

Xəbəri "Corriere dello Sport" verib.

Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"



Konte ilə Tramp arasında telefon danışığı olub

İtaliyanın Baş naziri Cüzeppe Konte ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə "Euronews" telekanalı məlumat yayıb.



Xəbərə deyilir ki, C. Konte və D. Tramp iki ölkə arasında bir sıra aktual iktirafı məsələləri, o cümlədən Livi-yadakı son vəziyyəti müzakirə ediblər. Bildirilir ki, tərəflər Li-viyada yaşanan böhranın həlli yollarının müəyyənləşdirilməsi üçün birbaşa əlaqənin saxlanılması barədə razılığa gəliblər.

Bu arada məlum olub

ki, Yaponiyanın Baş naziri Sindzo Abe gələn ay ABŞ-a səfər edəcək. Daha sonra isə ABŞ Prezidenti Donald Tramp Yaponiyaya gedəcək.

Yeri gəlmişkən, dünən Vaşinqtonda Yaponiyanın xarici işlər naziri Taro Kono və müdafiə naziri Takeşi İvaya ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo və müdafiə nazirinin birinci müavini Patrik Şanahan arasında "2+2" formatında

görüş olub. Tərəflər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

Yaponiyanın xarici işlər naziri T.Kono jurnalistlərə bildirib ki, "Gündoğar ölkə"nin yeni imperatorunun taxt-tacə çıxmasından sonra Donald Tramp bu ölkəyə rəsmi səfərə gələn ilk xarici qonaq olacaq.

M.HACIXANLI, "Xalq qəzeti"

"Sarı jiletli" Emmanuel Makronun istefasını tələb edirlər

Paris polisi "Sarı jiletli" hərəkatının etiraz aksiyasına qoşulmaq istəyən 70 nəfəri saxlayıb. Bu barədə Fransa polisinin məlumatına istinadən TASS məlumat yayıb.



Etiraz aksiyası Parisin XII dairəsində, İqtisadiyyat Nazirliyinin binası yaxınlığında keçirilib. Telekanalların verdiyi məlumata görə, aksiyaya Fransanın digər regionlarından olan "Sarı jiletli" də qoşulublar. Etirazçı kütlənin arasında Yura və Buş-Dü-Ron departamentlərinin də bayraqlar dalğalanıb. Toplaşanlar "Marselyoza" sədaları altında Fransa Prezidenti Emmanuel Makronun istefasını tələb ediblər.

Bütün nümayişlərin qadağan olunduğu Yelisey

meydanında polisin gücləndirilmiş dəstələri növbə çəkir. Cümə günü daxili işlər naziri Kristof Kastaner bəyan edib ki, dinc nümayişçilər arasında dağıntılar törətməyə çalışan qaraçıqlar da ola bilər.

Bir qədər əvvəl bildirilmişdi ki, "Sarı jiletli" paytaxtda ümummilli etiraz aksiyası keçirmək üçün ölkənin hər yerindən tərəfdarlarını dəvət ediblər. Xatırladaq ki, "Sarı jiletli" hərəkatı Fransada 2018-ci ilin noyabrında vergilərin

və qiymətlərin qaldırılmasına etiraz əlaməti olaraq meydana çıxıb. Sonradan nümayişçilər hakimiyyəti ölkəni qeyri-effektiv idarə etməkdə və yoxsulluğa qarşı lazımcına tədbir görməməkdə günahlandırılıb. Parisdə və ayrı-ayrı şəhərlərdə keçirilmiş etiraz aksiyaları nümayişçilərin polisə toqquşması, yağınlılar və mağazalarda qarətər törədilməsi ilə müşayiət olunub.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

"AZERCELL" "Data Science" təlimlərinə başlayıb

"Azercell Telekom" MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə IT sektorunun inkişafına, eləcə də bu sahədə gənclərimizin peşəkarlığının artırılmasına yönəldilmiş layihə və tədbirlərin həyata keçirilməsinə hər zaman xüsusi diqqətlə yanaşır.

Mərkəz IT sahəsinə olan marağı, eyni zamanda, mütəxəssislərin azlığını nəzərə alaraq, aztəminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün "TechCentrum" platformasının təşkilatlığı ilə "Data Science" təlimlərinə başlayıb. Təlimlər həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində Barama



İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir. Təlimçi Kamil Ələsgərov tərəfindən keçirilən sessiyalar 3 aya qədər davam edəcək. Təlimlərdə təsviricilik və inferensial statistikanın, riyazi analiz və xətti cəbrin ümumi təkrarı, komanda satırı (cmd) ilə işləməyin əsasları, verilənlər bazaları, SQL DML ilə tanışlıq, Python, R və OOP, data strukturları, datanın daxil edilməsi, təmizləməsi, formatın uyğunlaşdırılması, mövcud olmayan (missing) məlumatlara yanaşma və bir sıra digər vacib mövzular əhatə olunacaq.

Məlumat üçün bildirək ki, təlimçi Kamil Ələsgərov bank sektorunda data analizi və

Avropa İttifaqı şengen vizası alınması prosesini asanlaşdırıb

"İnterfax" agentliyinin yaydığı məlumata görə, Avropa İttifaqı Parlamenti Avropa Komissiyasının yaxşı viza tarixçəsinə malik turistlərin şengen vizası alınması qaydalarının dəyişdirilməsi üzrə təklifini qəbul edib.



Mənə yazır ki, bu barədə məlumat Avropa Komissiyasının rəsmi portalında yerləşdirilib. Məlumatda deyilir: "Viza prosedurları daha asan olacaq. Bundan sonra turistlər planlaşdırılmış səfərdən maksimum altı ay öncə viza üçün müraciət edə biləcək (hazırda bu müddət 3 aydır). Əksər hallarda bunu yaşadıkları ölkədən etmələri mümkün olacaq. Mümkün olan yerlərdə viza üçün elektron formada müraciət edilə bilər".

Qeyd edilir ki, çox istifadəli vizalar bundan sonra yaxşı viza tarixinə malik turistlər

üçün daha uzun müddətə – 1 ildən 5 ilə qədər verəcək. Yeni qaydalara görə, viza rejiminin asanlaşdırılması barədə sənədlər imzalandığı ölkələrin vətəndaşları həmin sənəd üçün 40 avro ödəməli olacaq. Dəyişikliklərin 6 aydan sonra qüvvəyə minəcəyi bildirilir.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"



Notr-Dam kilsəsinin texniki vəziyyəti narahatlıq doğurur

"Euronews" agentliyinin yaydığı məlumata görə, Parisin Notr-Dam kilsəsinin texniki vəziyyəti narahatlıq doğurur. Belə ki, kilsədə baş vermiş yangından sonra mütəxəssislər binanın əsas hissəsinin mühafizə edildiyini bildirmişdilər. Lakin son iki gündə aparılmış ekspertizadan sonra tikilinin vəziyyəti daha dəqiq müəyyən olunub.

Bildirilir ki, arxitektərlər konstruksiyanın 3 elementinin hər an dağıla biləcəyindən ehtiyat edirlər. Bunlardan ən başlıcası giriş qapısının üzərindəki vimperqdır. Mürəkkəb naşıqlarla bəzədilmiş bu elementin kütləsi bir neçə tondur. Burada uçqun baş verəcəyi təqdirdə binanın fasadı bütövlükdə

sıradan çıxma bilər.

Kilsənin Sena çayı tərəfdəki hissəsi də ciddi ziyan görüb. Buradakı dın xadimlərinin yataqxanası sıradan çıxıb. Tikilinin ətrafında yaşayanların evlərinə qayıtmasına icazə verilmir. Kilsənin cənub tərəfi isə yangından daha çox ziyan görüb. Bu hissədə olan qarqoyl-

ların qopub düşmə təhlükəsi çox böyükdür. Uçma təhlükəsinə görə möhkəmləndirmə işləri çox kiçik templə aparılır.

Bu arada, "Figaro" saytının keçirdiyi rəy sorğusu zamanı məlum olub ki, əhalinin böyük hissəsi tarixi abidənin müasir üslubda bərpa edilməsinə qarşı çıxır.

Aprelin 15-də Notr-Dam kilsəsində baş verən yanğın nəticəsində kafedralın taxta konstruksiyaları yanıb, şpil dağılaraq binanın tavanını

zədələyib. 1163-1345-ci illərdə tikilmiş kafedral 1991-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 800 il ərzində kilsədə heç bir ciddi yanğın qeydə alınmayıb.

Klassik Avropa kilsələrini hər yüz ildə orta hesabla 3 dəfə idirəm vursa da, Notr-Dam kafedralında belə hal heç bir zaman baş verməyib. Halbu-ki, 1872-ci ildə Avropanın böyük kilsələrində bu təbii hadisəsində görə orta hesabla hər 40 ildə bir dəfə güclü yanğın baş verib.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

Həftəsonu neftin qiyməti



Londonun "İCE Birjasının məlumatına görə, "Brent" markalı neftin bir bareli 72, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın "WTI" markalı neftinin bir bareli 64,01, Azərbaycanın "AzeriLight" markalı neftinin bir bareli 73,54 dollar olub.

Ekspertlər dünya bazarında neftin bu cür qiymətini normal sayırlar.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Zaqataladan Mübariz Əhmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə qardaşı

SABİR ƏLİYEVİN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Sabirabad Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi Əhliman Əmiraslanova əzizi

HAFİZ BAĞIROVUN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13. Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64; E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30. Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 1263
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00